

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 225 (5697) 28 noyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Qafqazda sabitlik və təhlükəsizlik, inkışaf ancaq birləşmə səylər nəticəsində mümkündür"



Səh 2

Prezident İlham Əliyev Rusyanın
Çeçenistan Respublikasının başçısının
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev: "Yeni iş
yerlərinin açılması daimi
proses olmalıdır"



2

XİN: "Nikol Paşinyanın
əsassız bəyanatı münaqişənin
onsuz da zəif olan həlli
prosesinə xələl
gətirir"



5

İmişlidə "Azərbaycanın
dövlət-din modeli: əsas
istiqamətlər" mövzusunda
regional
konfrans işə
başlayıb



4

UNESCO-nun Hökumətlərarası
Komitəsində Ermənistanın
Azərbaycana qarşı təxribatının
qarşısı alınıb



4

Əsgər yaxınları Yerevanda
hökumət binası qarşısında
oturaq aksiya keçirirlər



5

Siyasi autsayderlərin
"facebook" rüsvayçılığı...



8

8
"Aslan İsmayılov
Orduşan Teymurxanın
Azərbaycanın
versiyasıdır"



9
Mühacirlər"in iç
üzü açıldı



16
İbrahimoviç ABS
klubunda qalacaq?



“Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür”

Prezident İlham Əliyev Rusyanın Çeçenistan Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



Rəsmi xronika

Prezident İlham Əliyev Əkrəm Rəhimlinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Solmaz Rüstəmova-Tohidiyə “Əməkdar elm xadımı” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Çeçen və Azərbaycan xalqları əslərlə boyu dostluq edirlər, bir-birini dəstəkləyirler:

-Hörmətli Ramzan Əhmədoviç.

Sizi Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz xalqlarımız arasında enənəvi qardaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Çeçen və Azərbaycan xalqları əslərlə boyu dostluq edirlər, bir-birini dəstəkləyirlər və bu gün bizim münasibətlərimiz yeni seviyyəyə çıxır. Buna görə mən Sizi bizim əziz qonağımız kimi ölkəmizde salamlamağa çox şadam. Fürsət-dən istifadə edərək, Sizi ve bütün qardaş çeçen xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə görə təbrik etmək istərdim. Mən bilirəm və Sizin respublikanıza səfər edənlər mənə danışırlar, televizorda da görürəm ki, şəhərlər necə deyisişir, respublika çəçəklənir və bir çox sosial, infrastruktur məsələləri həll olunur. Bilirəm ki, bütün bunlar Sizin şəxsi nəzarətiniz və rəhbərliyiniz altında baş verir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqrar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar.

Bildiyiniz kimi, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır. Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim



Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin möhüm amilidir. Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdəşləriq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad seviyəsi mövcuddur. Yəqin bilirsiniz ki, Vladimir Putinin səfəri zamanı sizin de nümayəndərinizin olduğu Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Buna görə də bir dəha demək istəyirəm ki, münasibətlərimiz tarixə, qardaşlığı əsaslanır. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək. Bir dəha xoş gəlmisiniz.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadirov:

-Möhtərəm İlham Heydər oğlu, dəvətə və bizə vaxt ayırdığınızda görə sağ olun. Fürsət-dən istifadə edərək, Sizi yenidən xalqın etimadı ilə Prezident seçilməyiniz münasibətələr bir daha təbrik etmək istərdik. Siz təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görürsünüz. Biz Sizin qardaşlıq münasibətləri quduğunuzu, konfranslar keçirdiyinizi, təkcə dini liderləri deyil, bizim regionların rehbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanları deyil, bütün konfessiyaları birleşdiriyinizi görürük. Bu, çox qymətidir. Buna görə də bunu hem Azərbaycan xalqı, hem də bütün Qafqaz xalqları görür. Bizi zəmərədli görüşə vaxt ayırdığınız üçün çox şadam. Şadam ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz var. İndi mədəni, idman və digər sahələrdə münasibətləri inkişaf etdiririk. Ənənəm ki, irəliyə doğru gedəcəyik və elbəttə, böyük məmənuniyyətlə Sizin dəvətinizi qəbul edirəm, səfər edəcəyəm.

Prezident İlham Əliyev:

Çox sağ olun. Mən atam Heydər Əliyevin xatirəsinə olan belə hörmətə və belə gözəl bağın yaradılmasına görə təşəkkürüm bildirmək istədim. Bu, bizim hamımız üçün çox vacibdir. Çox minnətdaram və öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da, həmçinin xalqımız üçün ən çetin illərdə xalqı tərəqqi yolu ilə aparan və öz dini, öz xalqı və gələcək naminə şəhid kimi özünü qurban verən Çeçenistan Respublikasının rəhbəri Hacı Əhməd Kadirovun xatirəsinə böyük hörmətlə yanaşırılar. Siz bilirsiniz ki, valideynlərimizi də yaxın münasibətlər bağlayır. Biz bu ənənəni davam etdiririk. Belə də olmalıdır. Əminəm ki, irəliyə doğru gedəcəyik və elbəttə, böyük məmənuniyyətlə Sizin dəvətinizi qəbul edirəm, səfər edəcəyəm.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadirovun şərəfinə nahar verildi. Daha sonra xatirə şəkilləri çəkdiirlədi.



İlham Əliyev: "Yeni iş yerlerinin açılması daimi proses olmalıdır"



Üğurlu sosial-iqtisadi inkişaf ve əldə olunan uğurlarla ildən-ildə inkişaf edən Azərbaycan iqtisadiyyatı uzunmüddətli və dayanıqlı inkişaf hesablanır. Bu istiqamətdə, son illər ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı qarşıda duran və əsas prioritətlərdən olan sosial-yönümlü prinsiplərin tam şəkildə icrası ilə xarakteriz olunur. Bu, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, düşünlülmüş və uğurlu iqtisadi siyasetinin nəticəsidir ki, ölkə iqtisadiyyatı və onun əsas hissəsi olan sosial sferadə inkişaf ildən-ildə genişlənir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin imzaladığı ilk sənədlər, məhz ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Artıq 15 ilə yaxındır ki, davam edən bu siyaset sayəsində bu gün ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb.

Bütün bu uğurlar son illərdə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi isləhatların və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasetin möntqi nəticəsidir. 2015-ci ilin axırlarında dünya bazارında neftin qiymətlərinin kəskin şəkildə ucuzlaşması və onun etrafında baş verən siyasi oyunlar Azərbaycan hökumətini qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi isləhatlar aparmağa vadar etdi.

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına və qarşısında duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev demişdir: "Bizim inkişafımızın təməlində həm düşünülmüş siyaset, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyil, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan, 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmışik".

Güclü sosial siyaset - dayanaqlı inkişaf

Yeri gəlmışkən, onu da vurgulamaq lazmırdır ki, Prezident İlham Əliyevin sosial siyasetində nəticəyə deyil, problemləri yaranan səbəblərə qarşı mübarizəyə daha çox diqqət yetirilir və həmin səbəbləri aradan qaldırmadıq üçün konkret tədbirlər görülür və sənədlər imzalanır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, onların konkret dövlət programlarının icrası ilə təminatı da Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasetin vacib məqamlarındandır.

Dövlət başçısı çıxışlarında da bildirir ki, güclü sosial siyaset dayanaqlı inkişafın əsasının təşkil edir: "Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyaset aparmadan təmin edə bilmezdim. Bu meqsədə Azərbaycanda çox güclü sosial siyaset aparılır. Bu siyaset özünü müxtəlif istiqamətlərdə bürüzə verir".

Ümumiyyətə, iqtisadi inkişafda sosial-yönümlü prinsipi əsas götürən dövlətin qar-

ışında duran mühüm vəzifələrdən biri bu yəndə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə əsaslanan, eyni zamanda, ölkə və cəmiyyətdəki mövcud reallıqları nəzərə alan siyasetin həyata keçirilməsidir. Bazar iqtisadiyyat şəraitində səmərəli sosial siyasetin həyata keçirilməsi isə sosial ədalət və əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi müümprincipi özündə cəmləşdirməlidir. Bir məqamı da vurgulamaq lazımdır ki, sosial siyaset, eyni zamanda, çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malikdir. Çünkü burada həm konkret fərdə, həm de bütöv bir cəmiyyətə yanaşmada sosial təzadaların yaranmasının qarşısının alınması, gözlənilən ziddiyyətlərin problemsiz həlli və ədalətin qorunması vacib şərtlər sayılır. Ölkə Prezident İlham Əliyev digər sahələrlə yanaşı, sosial sferada da həyata keçirilən siyasetdə bu prinsipi əsas götürür.

Yeni iş yerləri əhalinin sosial təminatı ilə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirir

Prezident İlham Əliyev hələ 2003-cü ildə prezidentliyə namizəd kimi çıxışlarında bəyan etmişdir ki, gelecekədə sosial-iqtisadi fealiyyətinin əsas hadəfi ölkədə işsizliyin kökünü birdəfəlik kəsmək olacaq. Qarşısında 5 ildə 600 min yeni iş yeri açmağa söz verən ölkə başçısı İlham Əliyev bu məqsədine vaxtından tez çatdı. Artıq 2003-2009-cu illərdə ölkədə 840 mindən çox yeni iş yeri açıldı və yoxsulluğun səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına görə isə yoxsulluğun səviyyəsi 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə eyni göstərici demək idi. Bu gün isə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən də azdır və işləmək istəyənlər üçün işsizlik problemi, demək olar ki, yoxdur.

Üçüncü regional inkişaf Dövlət Proqramının icrasının birinci ildönümüne həsr olunmuş tədbirdəki çıxışında yeni iş yerlərinin açılmasına toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, bu proses dayanımalıdır: "Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun".



Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındaki gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə, cari ilde Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib. Hazırda gənclərin məşğulluğunun artırılması və müvafiq işlər davam etdirilir.

Sahibkarlığın inkişafı - yeni iş yerlərinin yaradılmasında mühüm amildir

Sahibkarlığın inkişafı digər vacib məsələlərle yanaşı, yeni iş yerlərinin yaradılması probleminin həllində də mühüm rol oynayır. Məhz bu baxımdan, ölkə başçısı tərefindən imzalanmış bütün qanun, fərman və sərəncamlar Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın inkişafına yönəldilib. Öğər sahibkarlıq fealiyyəti ilə bağlı bütün qanunları diqqətlə nəzərdən keçirsek, görərik ki, onların hər birində özəl sektorun inkişaf üçün güzəşt və imtiyazları, dövlət yardımını, o cümlədən, maliyyə dəstəyini nəzərdə tutan kifayət qədər müddeələr var. Ölkə Prezidenti yerli istehsalçıların dəstəklənməsi, iş

adamlarına iqtisadi fəaliyyətə başlamaq üçün hər cür şəraitin yaradılması, vergi orqanları tərefindən qeyri-qanuni və uzunmüddətli yoxlamaların, bəzi dövlət qurumlarının rüşvətxorluğunun aradan qaldırılması, hüquq-mühafizə orqanlarının sahibkarlıq fealiyyətinə műdaxiləsinin dayandırılması, inhisarçılığın qarşısının alınması, sahibkarlığın inkişafı üçün kredit təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənəldirdi və ötən 15 il ərzində bu vəzifələrin ardıcıl olaraq həyata keçirilməsini təmin etdi.

Azərbaycan Prezidenti İlham Əliyev əldə olunan son uğurlardan danışarkən demişdir: "Bütün bu işlər verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Öğər biz oturub gözləsəydi ki, kimse gelib bunu bizim əvəzimizə edəcək, hansısa investor gelib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Biz əgər bu işlərə başlamasayıdıq, indi heç biri olmayıacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır".

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi siyaset əhalinin rifah halının yüksəldilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə, işsizliyin azaldılmasına və yeni-yeni iş yerlərinin açılmasına xidmət edir. Bu isə Azərbaycan dövlətinin apardığı sosial-yönümlü iqtisadi siyasetin əsas nailiyyətlərindəndir.

RƏFIQƏ KAMALQIZI

28 noyabr 2018-ci il

İmişlidə "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər" mövzusunda regional konfrans işə başlayıb



Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər" mövzusunda regional konfrans işə başlayıb. AZƏRTAC-in bölgə müxbir xəber verir ki, iki gün davam edəcək konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İmişli Rayon İcra H

kimiyetinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdaresinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fealları, həmçinin dini icma sədrəri, din xadimləri və ilahiyyatçılar iştirak edirlər.

Konfransda dövlət-din münasibətləri sahəsindəki siyasetin əsas istiqamətləri, multikultural dəyerlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişlidə də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışır. Vilyam Hacıyev bildirib ki, Azərbaycanda ulu önder Heydər Əliyevin siyaseti nəticəsində xalqın keçmişinə, adət-ənənələrinə, dini dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, etiqad, inanc azadlığı bərqərər olub. O, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada məqbul bir model kimi yüksək qiymətləndirildiyini söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı işə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitiyye nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında düzümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyaseti onun layiqli siyasi vərisi Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Azərbaycandakı dini düzümlülük və tolerantlıq dinə münasibətə dövlət siyaseti kimi səciyyələndirilir.

Mübariz Qurbanlı gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyinə də toxunub. O, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılmasının, savadlı milli kadrların hazırlanmasının və milli-mənəvi dəyərlərimizin təbliği və təşviq edilməsinin dövlət-din münasibətlərinin tənzimlənməsi işinə müsbət nəticələr verəcəyini qeyd edib.

Çıxışında dinin siyasileşdirilməsi cəhdleri barədə de danışan Dövlət Komitəsinin sədri dünyənin bir çox ölkələrində din amilindən istifadənin vətəndaş mührəbələrinə, terror hədəsələrinə, eyni dina etiqad edən insanlar arasında qarşılıqlı nifretə getirib çıxardığını deyib. O, DQİDK-nin milli maraqlarımıza zidd olan yad dini ideologiyaların yayılmasının, eləcə də dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremitəzə çevrilmesinin qarşısının alınmasında qabaqlayıcı amil kimi mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil etdiyini vurğulayıb.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdaresinin səlahiyyəti nümayəndəsi Adıgozel Bəşirov dövlətin dincə və din xadimlərinə qayğılarından bəhs edib, diqqət və qayğıya görə bölgə dindarları adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Regional konfrans işini noyabrın 28-də "Dini radikalizmə mübarizə və maarifləndirmə" mövzusunda panellə davam etdirəcək.

Dövlət Statistika Komitəsi: Ölkə üzrə pambıq tədarükü 215 min tonu ötüb



Ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Bileşuvər (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir. Noyabrın 27-nə olan məlumatə görə, pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib. Pambıq yiğimi davam edir. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilər ki, öten ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çox pambıq tədarük olunub.

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambıqın hər kilogramına görə fermərə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambıqın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılib.

Hikmət Babaoğlu: Boğaziçi Sammiti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm beynəlxalq platformadır

Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən "Beynəlxalq Əməkdaşlıq Platforması" tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunan 9-cu Boğaziçi Sammitinin builki mövzusu "Hər kəs üçün davamlı inkişaf və sülh" devizi kimi müəyyənəşdirilir. Bu deviz əslinde hazırda bütün dünyadan ehtiyac duyduğu ən ümdə məsələdir. Dünyanın gelecəyi də bu devizin nə qədər uğurla həyata keçirilməsindən asılı olacaq. Çünkü bu gün təməlləri qoylan siyasi paradiqmalar sabahın siyasi realillərini müəyyən edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputati, "Yeni Azərbaycan" qəzətinin baş redaktoru Hikmet Babaoğlu bildirib.

Milli Məclisin deputati qeyd edib ki, Azərbaycan da müharibəyə cəlb edilmiş ölkədir və Ermənistən tərəfindən ərazilərinin 20 faizi işgal olunub. 1994-cü ildən bəri atəşkəs rejimi tətbiq edilsə də, Ermənistən işgalçı ordusu daim təmas xətti və sərhəd boyunca Azərbaycan ərazilərini atəş altında saxlayır, dinc əhalini hədəfə çevirməklə faktiki müharibə veziyəti yaradır. Ona görə də bu gün qarşıdurmadan, müharibə şəraitində yaşamaqdan, terrora məruz qalmadan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır və ölkəmizin sülhə çox ehtiyacı var.

Hikmət Babaoğlu qeyd edib ki, Boğaziçi Sammiti məhz bu həqiqətlərin dünyaya çatdırılması baxımından Azərbaycan üçün beynəlxalq platformadır. Sammitdə Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məhz bu məsələlərə diqqəti çəkərək inkişafın və sülhün bərqərar olması üçün, ilk növbədə, işgal faktuna son qoymasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın sülh istədiyini bildirən Prezidentin köməkçisi ölkəmizin bunun üçün mühüm əməkdaşlıq və tərəfdəşlik platforması yaratmağa nail olduğunu bildirdi.

Deputat vurğulayıb ki, əgər regionda və dünyada doğrudan da sülh isteyiriksə, birgə səyil böyük bir siyasi coğrafiyada tüyən edən terror və hibrid müharibə problemine son qoyma lıq. Bundan başqa, Boğaziçi Sammitində "Dünyanın idarə olunmasına dəyişiklik ehtiyacı", "Sülh üçün müdafiə və təhlükəsizlik", "Geləcəyin texnologiyalarına doğru", "İqtisadi inkişafın təşkilində medianın rolü" və digər bu kimi aktual mövzular da müxtəlif panellərdə fəal müzakirə predmeti kimi müəyyənəşdirilir ki, bu mövzuların hər biri olduqca mühüm problem kimi öz həllini gözləyən məsələlərdir. Müsbət haldır ki, ölkəmiz bu tipli beynəlxalq konfransda görülməli işlərlə bərabər, öz təcrübəsinə istinadən artıq gördüyü işlərdən də danişa bilir.

UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistənə Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Mavrikı Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni ərsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası keçirilir. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada 2013-cü ilde UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni ərs Siyahısına daxil edilmiş Azərbaycanın "Çövkən - ənənəvi Qarabağ atıştı oyun ənənələrinə" dair beşillik hesabat qəbul edilib.

Hesabatda Çövkən atıştı oyun ənənələrinin inkişafı ile bağlı ölkəmizdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistənə Azərbaycanın Qarabağ regionunun işgalində nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünzsülyü əksini təpib, Çövkən oyununun Qarabağdan zorla qovulmuş Azərbaycan əhalisi tərəfindən müharibənin və tecavüzün acı nəticələrinə baxmayaraq, yaşıatmağa çalışdıqları və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi göstərilib.

İclasda Ermənistən nümayəndə heyəti qeyri-konstruktiv ənənəsine sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistənən bu cəhdə də hemişə olduğu kimi yenə də iflasa uğrayıb. Ermenistanın qərərlərə bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənməyib. Ermənistənən iddialarına qarşı çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT Nizamnaməsinin və UNESCO-nun müvafiq konvensiyasına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb və sənəddə ölkəmizdə Çövkən oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini təpib. Səfir komite üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistən nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etməməye çağırıb.

İclas zamanı, həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni ərs Siyahısına daxil edilməsi üçün "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsələri" adlı nominasiya, UNESCO-nun Qeyri-maddi Mədəni ərs üzrə Reprəzentativ siyahısına daxil edilməsi üçün Azərbaycan, Türkiye və Qazaxıstan ilə birgə "Dədə Qorqud/Korkut Ata/Dede Korkut ərsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli nominasiya faylı ilə bağlı qərar qəbul edilməsi gözlənilir.

Sessiyada ölkəmizi xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə UNESCO yanında daimi nümayəndə Anar Kərimov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov və Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdürü Vasif Eyvazzade və UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömrəvdan ibarət nümayəndə heyəti təmsil edir.





Müasir dövrümüzde, Azərbaycan iqtisadi qüdrəti ilə seçildiyi kimi, innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənir. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlavərişli şəraitin yaradılması üçün məqsədyönlü işlər, həyata keçirilir.

Dövlət qurumlarının fealiyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhemmiliyi işlər görülüb və müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bezi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı və həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilmesində mühüm rol oynadı. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci ilən bu sahədə dəha mühüm isləhata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.

2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 sayılı "ASAN xidmət" Mərkəzi fealiyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda "ASAN xidmət" mərkəzləri istifadəyə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Bu gün ölkəmizin müxtəlif məkanlarında bu mərkəzlər fealiyyət göstərir. Miqyası günü-gündə genişlənən mərkəzlərin sayı artır. Eyni zamanda, "ASAN xidmət" səyyar şəkildə de vətəndaşlara xidmət göstərir. Azərbaycanın regionlarına səyyar təşkil olunan xidmətdən yüzlərlə insan yararlanır və dövlət tərəfindən yaradılan şəraitdə məmənun qalırlar.

Bu, onu göstərir ki, Azərbaycan uğurlu inkişaf modeline malik dövlətdir. "ASAN xidmət" mərkəzlərində 11 dövlət qurumu və özəl müəssisələr tərəfindən birgə 300-dən çox müxtəlif xidmətlər həyata keçirilir. Eyni yerde xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluq sıfırda endirilir. "ASAN xidmət" bir çox ölkələr üçün cəlbədicidir.

MİLYONLARLA İNSANIN MÜRACİƏT ETDİYİ "ASAN XİDMƏT" BÜROKRATİYASIZ, KORRUPSIYASIZ, RAHAT VƏ MƏDƏNİ ŞƏKİLDƏ GÖZƏL XİDMƏTLƏR HƏYATA KEÇİRİR

Hazırda ölkəmizdə 15 mərkəz fealiyyət göstərir. Onlardan 5-i Bakıda, 10-nu isə Azərbaycanın bölgelərindədir. Sırf Azərbaycan brendi olan "ASAN xidmət" in yaradıldığı gündən indiyə qədər 25 milyondan çox müraciət edilib. Qeyd edək ki, xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. Demək olar ki, hər mərkəzdə yüze yaxın könülli çalışır. Müasir dövrümüzdə "ASAN xidmət"i dünyaya nümunə olaraq modeldir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəciliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən isləhətlərin tərkib hissəsi olan "ASAN xidmət"

dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Milyonlarla insanın müraciət etdiyi bu xidmət bürokratiyasız, korrupsiyasız, rahat və mədəni şəkildə gözəl xidmətlər həyata keçirir. "ASAN xidmət" qısa bir müddədə uğur qazanıb. Azərbaycan Prezidenti Cənab İlham Əliyev vətəndaşların rahatlığını təmin edən mərkəz haqqında belə deyib: "ASAN xidmət", "doğrudan da, ictimai xidmətlər, ümumiyyətə, ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dövünün aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da, çox böyük hadisədir".

"ASAN XİDMƏT" ODELİNDƏN DÜNYA ÖLKƏLƏRİ BƏHRƏLƏNİR

Azərbaycanın "ASAN xidmət" modeli dövünün bir çox ölkələri, beynəlxalq təşkilatları tərefindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var. "ASAN" Birleşmiş Milletlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb.

Bu gün Azərbaycan dövünya integrasiya edir, öz məhsullarını dünya bazarına çıxarıır, moderin və yenilikçi ölkə olaraq dövünya qabaqcıl ölkələri ilə əməkdaşlığı üstünlük verir. Əvvəller yeni texnologiyalar, yeniliklər xaricdən Azərbaycana getirildiyi halda, müasir dövümüzdə Azərbaycan bu yeniliklər dönyanı təeccübəldirir. Inkişaf etmiş ölkələr intellektual məhsulun sahibi kimi çıxış edirdilərse də, bu gün Azərbaycanda intellektual məhsulu yaradılıb. Cənab İlham Əliyev "ASAN xidməti" xalqımızın intellektual səviyyəsinin və Azərbaycanın inamlı inkişafının göstəricisi kimi dəyərləndirir.

Dövlət başçısı çıxışlarının birində bildirib ki, "ASAN xidmət" Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur: "O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət"lə maraqlanır. Bizim "ASAN xidmət" bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət" mərkəzləri yaradılır.

Ümumiyyətə, Azərbaycanda gedən bütün işlər müasir səviyyədə həyata keçirilir. Hər görülen iş, aparılan isləhətlər, reallaşan layihələr insanların sosial məişətinin və həyatın firevanlığına yönəlib. Buna Azərbaycanın, bütövlükde inkişafı imkan verir. "Ölkəmiz müasirlaşdır ve inkişaf edir. "ASAN xidmət" in fealiyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar," - deyən Cənab İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də "ASAN xidmət" in çox mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar və innovasiyalar tətbiq olunur. Bu, innovasiya, yeni fikir və yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.

Bu gün "ASAN xidmət" Mərkəzində vətəndaşların rahatlığı, şəffaflıq təmin edilir və "bir pəncəre" prinsipi tətbiq olunur. Əlbəttə ki, bu dövlət qulluqçusu-vətəndaş münasibətlərdən yeni düşüncə tərəzin "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalasdırılmasına da müsbət təsirini gösterir.

ZÜMRÜD BAYRAMOVA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyəti orqanlarının rehbərləri bölgelərdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürən. AZERTAC-in bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-de İmişlidə Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edib.



Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və İmişli Rayon icra Hakimiyətinin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önəmə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

İmişlidəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fealiyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

XİN: "Nikol Paşinyanın əsassız bəyanatı münaqışının onsuz da zəif olan həlli prosesinə xələl gətirir"



Ermənistən baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışçılar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifade etdiyi əsassız fikri tekrar edən bəyanatı sekiyöncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqışının onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistən Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyətini nümayiş etdirir.

AZERTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rehbəri vezifəsini icra edən Leyla Abdullayevanın açıqlamasında yer alıb.

Açıqlamada deyilir: "Əger N.Paşinyanın münaqışının həllində maraqlı olsayıd, o, ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan danışçılar formatına əngəllər yaratmadı. Bu danışçılarında ise birbaşa iştirakçılar ATƏM-in (hazırkı ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistən və Azərbaycandır.

Ermənistən baş nazirinin vəzifələrini icra edən şəxsin əsassız və ziddiyetli bəyanatları onu göstərir ki, o, erməni xalqı üçün "yaxşı geləcəyin qurulmasına" heç də öz sələfindən irəli gedə bilməyəcək. Bu bəyanat həmsədrələrin bölgəyə səfəri zamanı müzakirə edilmiş ikitərəfli görüş ərefəsində Ermənistən səmimiliyinə dair şübhələr doğurur".

Əsgər yaxınları Yerevanda hökumət binası qarşısında oturaq aksiya keçirirlər

Ermənistən hərbi hissələrdə intihar adı qoyularaq öldürülən 10-a yaxın əsgərin yaxınları Yerevanda hökumət binası qarşısında oturaq aksiya keçirirlər.

AZERTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, çıxılmaz vəziyyətdə olduqlarını deyən etirazçılar əsgərlərin ölümü ilə bağlı şikayət etdikləri bütün qurumlardan rədd cavab aldıqlarını bildirirlər. İstintaqın gedisindən narazı qalan öldürülən Qevork Haroyanın dayısı Armen Beglaryanın sözlərinə görə, əsgəri zabit qətlə yetirib. Hərbi hissədə qatılın kim olduğunu çox yaxşı bilir, lakin tədbir görmürələr. Etirazçılar baş nazir səlahiyyətinin icraçısı Nikol Paşinyanla görüşlərinin də nəticə vermediyini deyirlər. Ermənistən ordusunda xaosun hökm sürdüyüünü bildirən aksiya iştirakçıları qeyd edirlər ki, zorakılıqla bağlı xeyli faktın olmasına baxmayaq, bunun qarşısı alınır.

Sonuncu belə hadise Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz dislokasiya olunan hərbi hissələrdən birində noyabrın 21-i baş verib. Zabit tərəfindən zorakılıqla məruz qalan əsgər bu barədə ailəsinə məlumat verib. Yaxınları dərhal vəkil tutaraq məsələni ictmiaileşdiriblər. Bundan sonra əsgərin hərbi hissəsi dəyişdirilib. Aile indi zabitin həbs olmasına çalışır.

Qonşu ölkədə prezident seçki-nin ikinci turu maraqla gözlənilir. Ekspertlər seçki-nin birinci turu ilə bağlı analizlər verir və onlardan müəyyən proqnozlar meydana gəlir. Ümumi mənzərəyə görə, Gürcüstanda siyasi vəziyyət aydınlaşmayıb. Hakim "Gürcü arzusu" ilə müxalif "Vahid milli hərəkat"ın nəticələri təqribən bərabərdir. Birincilərin namizədi S.Zurabişvili 38,64 faiz, müxaliflərin namizədi Q.Vaşadze isə 37,74 faiz səs toplayıb. Müxaliflər iddia edirlər ki, bu nəticə onların namizədlərinin seçki kampaniyasına olan güclü təzyiqlərin nəticəsidir. Yeni, əslində, cəmiyyət "Vahid milli hərəkat"ı dəstəkləyir. Reallıqda bunun belə olub-olmadığı barədə fikir bildirmək tələskənləklər olardı. Hər bir halda ortada iki namizədin demək olar ki, eyni miqdarda səs topladığı faktı göz önündədir. Bu, bütövlükde ölkədə siyasi vəziyyəti bir qədər həssas hala getirir. Yeni hansı tərəfin qalib gələcəyi aydın deyil, eyni zamanda, vəziyyəti öz xeyrinə dəyişmək üçün tərəflər radikal addımlar ata bilərlər. Bütün bunlar Gürcüstanda siyasi dinamikaya necə təsir edə bilər? Region səviyyəsində geosiyasi mənzərə hansı istiqamətə tekamül edə bilər? Bu kimi suallara cavab üzərində dayanmaq maraqlı olardı.

"Arzu"dan "birliy"ə: Gürcüstan siyasi şüurunun dəyişmə dinamikası

Gürcüstanda prezident seçkisinin birinci turunun nəticələrini dünya mediası, nədən-sə, sensasiya kimi təqdim etməyə çalışır. Görünür, hesab edilir ki, "Gürcü arzusu" ölkəni tələb olunan səviyyədə demokratik qaydada idarə edib. Mümkündür ki, ekspertlər Bidzina İvanişvilinin başçılıq etdiyi siyasi hərəkatı müasir mərhələdə Gürcüstan üçün optimal hesab etsinlər. Ancaq ortada tamamilə fərqli faktlardır.

Bələ ki, Gürcüstan vətəndaşları "Gürcü arzusu"nu tam qəbul etmirlər. Çünkü son illər ölkədə korrupsiya, rüşvətxorluq, milli münasibətlərde gərginlik artıb. Mixeil Saakaşvili-dən sonrakı dönəmdə bu istiqamətlərin heç birində müsbət irəliliyə qeydə alınmayıb. Ve burada səhəbət heç də qeyri-gürcülerdən getmir. Gürcü xalqının özü dəfələrə eyriliklərin artmasından narahatlığını ifadə edib.

"Gürcü arzusu"nın hakimiyyəti müddətində ölkənin sosial-iqtisadi problemləri həll edilməyib. Hərbi sahədə hansıa irəliliyə gözə dəymir. Bu müddətde müxalifət daha da güclənib və onun arqumentləri artıb. Bütün bunlara görə də əsas sual budur: necə olub ki, prezident seçkisində müxalifətin nümayəndəsi qalib gelməyib?

İndi ekspertlər Gürcüstanda seçkinin demokratik keçidiyi haqqında ağızdolusu danışırlar. Bəlkə də səsvermə prosesi beynəlxalq qaydalara uyğun keçirilib. Lakin təbliğat mərhələsində müxaliflərə ciddi əngəllər tərəfdildiyine dair çoxlu sayıda faktlar var. Xüsusilə qeyri-gürcüler yaşıyan bölgələrdə daha kobud və qaba üsullara əl atıblar. Bu "siyasi yekəxanlıq" təbii ki, Gürcüstan cəmiyyətinin daxili problemlərindən qaynaqlanır, ancaq Avropa İttifaqı və NATO-ya üz tutduğunu deyən bir dövlət üçün böyük problemidir.

Bunlara onu da əlavə edək ki, prezidentliyə namizədlərdən biri olan Salome Zurabişvili seçki marafonunda şovinist xarakterli fikirlər ifadə edib. Xanım namizəd ermənilər qarşısında çıxış edən zaman Mixeil Saakaşvili milli ayrı-seçkilik salmaqdə ittiham edib. Guya Gürcüstanın keçmiş Prezidenti Ahiska türklərinə vətəndaşlıq verib, ermənilərə verməyib. Birincisi, ermənilər yox,

The screenshot shows the homepage of the New Times website. At the top, there's a banner with the text "THE THINKING OF FUTURE BİZ DÜNYA SİYASƏTİNİN BUTUN SİRLƏRİNİ AÇIRIQ". Below the banner, there's a navigation menu with categories like "SIYASƏT", "GEOSİYASƏT", "İQTİSADİYYAT", etc. The main article title is "İkinci tur: Gürcüstan hansı yolu seçəcək?". The article features two large portraits of political figures: a man with glasses and a mustache speaking into a microphone, and a woman in a white blouse. To the right of the article, there's a sidebar with sections like "Qoşulu olduğu bölmələr", "Aktual", "Səfərlər", "Diplomatik guşa", and "Azerbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə".

İkinci tur: Gürcüstan hansi yolu seçəcək?

Ahiska türkləri Gürcüstandan deportasiya olunub. İkincisi, onlar S.Zurabişvilinin evinə deyil, öz evlərinə qayitmaq istəyiblər. Üçüncüsü, türklərin çox az qismində geri qayitmaq nəsib oldu, özü də gizli aparılan gürçüleşmə siyaseti çərçivəsində. Demək olar ki, bu məsələ ilə bağlı rəsmi Tbilisi üzərinə götürdüyü öhdəliyə əməl etmedi. Bəs S.Zurabişvili nədən narazıdır?

Bizcə, o, sadəcə olaraq, ermənilərin səsini qazanmaq üçün manipulyasiya edib. Bu da mənfi nəticə verib. Gürcüstanda yaşayan azərbaycanlılar səslərini "Gürcü birlidər" düşərgəsinin nümayəndəsinə veriblər. Maraqlıdır ki, bir sıra gürcü ekspertləri özlerini ele aparırlar ki, guya S.Zurabişvili-nin sözlərində bir qüsür yoxdur. Bu da təhlükəlidir, çünki ölkə etnik ayrı-seçkilik dalğası üzərində həqiqi mənada parçalanma bilər. Gürcü siyasi və ekspert dairələrinin bir qismi, görünür, hələ də regionda Türkiye və Azərbaycan faktorunu lazımi səviyyədə dərək edə bilməyiblər.

Bunların fonunda Gürcüstanda prezident seçkisinin ikinci turu haqqında geosiyasi kontekstdə hansı nəticələri çıxarmaq olar?

Seçim anı: regional sabitlik, yaxud böyük güclərin qarşıluması?

Fikrimizcə, mübarizə gərgin keçəcək. Hansı namizədin - Qriqol Vaşadze və ya Salome Zurabişvilinin qalib geləcəyi barede proqnoz vermək çətindir. Çok şey Gürcüstan iqtidarıının nə dərəcədə seçki prosesinə müdaxile edəcəyi ilə bağlı olacaq. Burada Ermənistən variantı da mümkündür. Yəni müxalifətin namizədi Q.Vaşadzenin qalib gəlməsi əngəllənmir. Bununla "Gürcü arzusu" cəmiyyətdə getdikcə güclənən narazılıq dalğasının qarşısını müəyyən qədər psixoloji aspektdə alır. Eyni zamanda, özünə sərf edən kontekstdə siyasi mühiti idare etmək şansı əlde edir.

Bələ ki, Q.Vaşadze real olaraq "toy pre-

zidenti" olur. Onun funksiyaları məhdudlaşdırılır. Məsələn, parlamenti buraxmaq səlahiyyəti elindən alınır. Mixeil Saakaşvilini əfv etmək ixtiyarını da itirir. Bununla əhalini inandırırlar ki, müxalifət gücsüzdür, heç bir problemi həll etmək iqtidarındə deyil.

Sonra, M.Saakaşvili tərəfdarları parlamentin buraxılması üçün etiraz aksiyalarını teşkil etməyə cəhd göstəre bilərlər. Onda onları ölkədə sabitliyi pozmaqdə ittiham etmək şansı yaranır. Bu halda Gürcüstanın "Paşinyan"ının meydana çıxmazı ehtiyacı yaranıb. Bəs qalib ki, bu rolu da oynaya biləcək siyasetçi yoxdur. Deməli, yenə de "Gürcü arzusu" dividend qazanmış olur. Əger bu baş tutsa, Gürcüstan cəmiyyətində siyasi bədbinliyin artması ehtimalı yüksələcək.

Bir sər ekspertlər hesab edirlər ki, Gürcüstan parlament üsul-idarəsine tam olaraq keçib. Ola bilsin ki, görünüşə belədir. Lakin hər kəs bilir ki, ölkə pərəsə arxasından Bidzina İvanişvilinin direktivi ile idarə olunur. Yəni sonuc olaraq bir adamın diqtəsi həlli-dici faktordur. Bu işe özünəməxsus korrupsiya sistemi və avtoritar rejim yaratmaq anlayışına gelir. Burada ekspertlərin Gürcüstan siyasi səhnəsini xarakterize etdikləri bir məqamı vurğulamaq yerinə düşərdi.

Gürcüstanda hesab edirlər ki, 2012-ci ilde "Vahid milli hərəkat" partiyasının parlament seçkisində məğlubiyyətdən sonra "koabitasiya" vəziyyəti yarandı. "Koabitasiya" fransız sözü olub "dinc birgəyəşayış" mənasını verir. Yəni rəsmi olaraq siyasi-ideoloji müttəfiqlik yoxdur, ancaq iki fərqli döşərə "vətəndaş nikahındadırlar". Lakin siyasi mühitə bir qədər "fərqli" mənə çaları verən və hüquqi təsdiqi olmayan bu vəziyyət çox davam edə bilmez. Tərəflər ya hüquqi-siyasi olaraq ortaqlı dil tapmalıdır, ya da parçalanma daha da güclənmelidir. İndi gürcü ekspertlər məhz bu məqamı diqqət çəkirler. Koabitasiya mərhəlesi başa çatandan sonra Gürcüstan siyasi səhnəsi necə olacaq?

Məsələnin başqa tərəfi regional geosiyasi mənzərəyə bağlıdır. Gürcüstan da Ermənistən kimi geosiyasi qeyri-müəyyənlik mənbəyinə çevrile bilərmi? O halda beynə-

xalq layihələrin taleyi necə ola bilər? Bu, doğrudan da, hadisələrin çox riskli bir gedisi olardı. Gürcüstan geosiyası və siyasi olaraq sabit olmağa mehkumdur. Bunda Qərb, Azərbaycan, Avropa, Türkiye maraqlıdırlar. Amerika xüsusilə enerji və nəqliyyat layihələrində Gürcüstanın etibarlı tərəfdəş olmasına daha çox arzulayır. Deməli, seckidə hər hansı saxtakarlıq Tbilisi üçün pis nəticələr vere bilər. Təsadüfi deyil ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfəri zamanı bu kimi məqamları nəzərdə tutaraq seçkinin demokratik keçirilməsi zərurətini Gürcüstan rəhbərlərinin diqqətinə çatdırırdı.

Azərbaycan da Gürcüstanda demokratik seçki keçirilməsinin tərəfdarıdır. Gürcüstan strateji tərəfdəş kimi önem daşıyır. Eyni zamanda, Gürcüstanın güclü dövlət olması Azərbaycanın xeyrinədir. Sərr deyil ki, bir çox sahələrdə iki ölkə arasında strateji müttəfiqlik vardır. Bu səbəbdən Gürcüstanda seçkinin şəffaf keçirilməsi və onun nəticələrinin cəmiyyət tərəfindən tam qəbul edilməsi Bakı üçün çox vacibdir. Azərbaycan Gürcüstanın inkişafını səmimiyyətlə arzulayan onşu və dost dövlətdir.

Bələliklə, Gürcüstan növbəti dəfə tarixi imtahan qarşısındadır. Prezident seçkisindən sonra bu ölkədə yarana biləcək vəziyyətdən regional geosiyası mənzərə xeyli dərəcədə asılı olacaq. Çünkü artıq aydındır ki, Ermənistən regionda qeyri-müəyyənlik, sabitsizlik və intriqalar yaranan mənbədir. Azərbaycan isə sabitlik, eməkdaşlıq, barış, sülh və inkişafi stimullaşdırıcı dövlətdir. Tbilisi hələ prioritet olaraq qalır. Yəni Gürcüstanda prezidenti seçkisinin geosiyası kontekstinin əhəmiyyəti dərk edilməlidir.

Gürcüstan bu seçkini demokratik keçirə biləs və ölkədə demokratik-hüquqi vəziyyət yaxşılaşsa, cəmiyyətdə sabitlik bərpa olunur. Əks halda, cəmiyyətin növbəti seçkide "Gürcü arzusu"na "qırmızı kart" göstərməsi qəçilənməz olacaq. Bu isə ölkədə siyasi silklənmələr ehtimalının qala biləcəyi deməkdir. Təbii ki, bələ vəziyyət arzuolunan deyil.

2019-cu ilin dövlət bütçəsi Azərbaycanın sosial-iqtisadi inkişafını daha da gücləndirəcək

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Surasının üzvü Musa Quliyevin yap.org.az-a müsahibəsi

-Musa müəllim, bildiyimiz kimi 2019-cu ilin dövlət bütçəsi haqqında məsələlər cəmiyyətimizdə geniş müzakirə olunur. Gələn ilin dövlət bütçəsində sosial sahaya ayırmaları necə dəyişdirilsiniz?

-2019-cu ilin dövlət bütçəsi müstəqillik tariximizdə ən böyük bütçemizdir. Gələn ilin dövlət bütçəsinin gəlir və xərclərin yüksək olması, ötən ilə nisbetən xeyli artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı suretdə inkişaf edir. Bütçənin əlamətdar xarakteri bundan ibarətdir ki, bütçə vəsaitlərinin üçde birində çoxu sosial sahənin maliyyələşməsinə yönəlcək. Bu da çox ciddi göstəricidir. Bu amil Azərbaycanın sosial dövlət olduğunu göstəricisidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi əsas məqsədimiz dünyadan ən inkişaf etmiş ölkələri sıralarına qoşulmaqdır.

2019-cu ilin dövlət bütçəsinin digər xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həm gelirde, həm ÜDM-də qeyri-neft sektorunun payı ildən ilə artır və 70 faizi ötür. Bu o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurla heyata keçirilir. Biz ölkəmizin bütçəsinin neftin qiymətdən asılı olmayaraq sabit inkişaf edən bütçə kimi qiymətləndirə bilərik. Xüsusiət, bütçəmizin 33,4 faizinin sosial xərclərə sərf olunması gələn il əhalinin sosial rihafının daha da yaxşılaşacağına xəbər verir. Belə ki, gələn il dövlət bütçəsində sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bildiyiniz kimi, 2019-cu ildə maaş, pensiya, sosial müavinətlərin artırılması gözlənilir. Onu da qeyd edim ki, bütçənin gəlir və xərc hissəsinin artmasına baxmayaraq, infilyasiyanın da nəzarət olunan həddə qalacağı, əhalinin pul gelirlərinin infilyasiyanı təxminən iki dəfə üstələyəcəyi imkanları onu göstərir ki, gələn il vətəndaşların rifah hali daha da yüksələcək.

Başqa bir məqam ondan ibarətdir ki, gələn ilin dövlət bütçəsi ilə yanaşı yaşayış minimumu, ehtiyac meyari da kifayət qədər artacaq. Bütün bunlar əhalinin sosial müdafiəsini xeyli gücləndirəcək. Səhiyyə sahəsinə gəlincə, həkim hemkarlarını adından minnətdən həlli hissi ilə qeyd etmək istəyirəm ki, gələn ilin bütçəsində səhiyyə xərcləri 1 milyard manatı ötəcək. Belə ki, növbəti ilin dövlət bütçəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsaitin nəzərdə tutulub. Bu da cari ilə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi siğortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, dövlət bütçəsindən ayrıca qrafaya ilə maliyyələşən içtimai-sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dövlət proqramlarının maliyyələşməsinə ayrılan vəsait də cari ilə müqayisədə 30 faiz artıb.

Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyaseti ilə bağlı xərcləre 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari



ilə müqayisədə 787 milyon manat, yeni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət bütçəsi xərcləri tərkibinde xüsusi çəkisi cari ilə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faiza, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət bütçəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlər, təqəudlər və digər sosial yönümə aid edilən xərclər üzərə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət bütçəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzəq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılib.

Növbəti ildə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətdə 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət bütçəsindən xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir.

Bu bir daha göstərir ki, cənab Prezidentin uzaqqorən siyaseti nəticəsində ölkədə balanslaşdırılmış daxili iqtisadi siyaset aparılır. Ölkənin harmonik inkişafını təmin etmək məqsədilə qeyri-neft sektoruna-xüsusiət kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT sektorunun inkişafı bütçəmizin neftdən asılılığını aşağı salır, həm də regionlarda əhalinin məşğulluluğunun təmin olunmasını və digər amilləri şərtləndirir.

Ümumilikdə, 2019-cu ilin dövlət bütçəsi balanslaşdırılmış, inkişafə xidmət edən və sosial yönümlü bütçədir. Hesab edirəm ki, bu bütçənin təsdiqindən sonra ölkəmiz daha böyük sosial-iqtisadi uğurlara imza atacaq.

Bütçə müzakirələri zamanı deputalar bir sira təkliflər səsləndirdilərlər. Bu təkliflər sırasında yeni doğulan uşaqlar üçün verilən müavinətlərin artırılması, çoxuşaqlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi məsələləri var. Bu barədə nə deyə bilərsiniz?

-Əlbəttə ki, bütçə müzakirələri zamanı millət vəkilləri tərəfindən irəli sürülen təkliflərin hamısı hökumət tərəfindən ciddi araşdırılır, dəyərləndirilir və imkan daxilində nəzərə alınır. Təkliflər sırasında Azərbaycanda demografiq vəziyyətin stimullaşdırılması məqsədi ilə yeni doğulan uşaqlara birdəfəlik müavinətlərin artırılması da var. Eyni zamanda, azəminatlı ailələlərin sosial müdafiəsinin daha da gücləndirilməsi təklifləri irəli sürüldü. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə və İqtisadiyyat nazirlikləri birlikdə sosial müdafiənin daha konkret formasının axtarılıb təpiləsi, azəminatlı ailələrin, o cümlədən çoxuşaqlı ailələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə daha çevik forma üzərində iş aparılır.

Bilirsiniz ki, hazırda biz ünvanlı sosial yardımından imtina edib özünü məşğulluq programına keçirik. Amma bu programda cəlb oluna bilməyen ailələrin sosial təminatı ilə bağlı dövlət yeni bir forma üzerinde işləyir. Bu da əhəmin insanların sosial müdafiəni gücləndirəcək.

-Hazırda dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq şəhid hərbi qulluqçuların ailələrinə, onların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanıltı. Dövlət tərəfindən atlın bu addımın əhəmiyyəti nədən ibarətdir?

-Bu, Prezident İlham Əliyev tərəfindən atılan çox humanist bir addımıdır. Azərbaycan dövləti, Prezident İlham Əliyev şəhid ailəsinin, Qarabağ mühərbi əsilininin, bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan her bir vətəndaşın yanındadır. Məsələ burasındadır ki, "Həqiqi hərbi qulluqçuların şəxsi icbari siğortası haqqında" qanun 1997-ci ildə qəbul olunub və bundan sonra hərbi xidmət vəzifəsini yerine yetirərək dünyasını dəyişən, itkin düşüb ölmüş hesab olunan və əsil olanlar üçün birdəfəlik siğorta haqqı verilir. Amma 1997-ci ilə qədər bu katetoruyadən olan insanların və ailələrinin siğorta almaq imkanları olmayıb. Onların bəziləri Nazirlər Kabinin qərarı ilə birdəfəlik müavinət alıb, digərləri isə heç bir ödəmə almayıb.

2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət tərəfindən bu siğorta haqqlarının verilmesi üçün yollar axtarılırdı. Bu ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra dövlət başçısı ilk olaraq bu məsələ ilə bağlı Fərman verdi. Fərmana əsasən bu il siğorta haqlarının verilməsi üçün 58 milyon manat ayırlıb. Bu məqsəd üçün gələn il yənə vəsait ayrılaçq. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu və komissiya fəaliyyət göstərir. Proses tamamilə şeffaf həyata keçirilir. Müraciət edən bütün şəxslərlə bağlı araşdırılmalar aparılır. Müraciət edənlərin 99 faizine müsbət cavab verilib və həzirdə ödəmələrin verilməsinə başlanıb. Digər insanların da müraciətlərinə obyektiv şəkildə baxılır.



Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfəri davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnformasiya Vəsitələrinin inkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərində səfəri başlayıb. SİA-nın verdiği məlumatə görə, nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, əhəminin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.

Səfər programı noyabrın 27-de Ümummilli Lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ankarada Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümummilli Liderin abidəsini ziyarət edib, önnüne gül dəstələri qoyublar.

Daha sonra nümayəndə heyətinin Türkiyə Cumhuriyəti Cumhurbaşkanlığının İletişim Başkanlığında başqaş yardımçı Mehmet Zahid Sobacı ilə görüşü keçirilib. Mehmet Zahid Sobacı Türkiyə Cumhuriyyəti Cumhurbaşkanlığının İletişim Başkanlığı barədə məlumat verib. O, başqaş yardımçı olduğu qurumun yeni bir təsisat olduğunu, Cumhurbaşkanının media siyasetini, əhəminin, Türkiyədə KİV və KİV-ə bağlı təsisatların tənzimləyici koordinasiyası funksiyasını yerinə yetirdiyini qeyd edib. Mehmet Zahid Sobacı Türkiyənin, eyni zamanda, təmsil etdiyi qurumun Azərbaycana böyük önəm verdiyini de diqqətə çatdırıb. İki ölkənin media təsisatlarının əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səferli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, əhəminin, Azərbaycanda KİV-in durumu və fondun fəaliyyəti barədə məlumat verib. Vüqar Səferli Türkiyə-Azərbaycan media təsisatlarının, ümumilikdə türkdilli ölkələrin media təmsilçilərinin six təmaslarına imkan verən yeni platformanın yaradılması təklifin səsləndirib, bu platformanın qurulması üçün həm Türkiyə, həm də Azərbaycan dövlətinin dəstəyinin zəruri olduğunu qeyd edib. İcraçı direktor Azərbaycan dövlətinin belə bir dəstəyi verməyə hazır olduğunu diqqətə çatdırıb. Qarşıqliqlı olaraq Mehmet Zahid Sobacı təklifin əhəmiyyəti olduğunu vurğulayıb, təmsil etdiyi qurumun bu yönde fealiyyətə başlaması üçün uyğun fəaliyyət quracağını bildirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və metbuat orqanları ilə iş sektorunun müdürü Cəmaləddin Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan-Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüb.

Nümayəndə heyətinin növbəti görüşü Azərbaycanın Türkiyədəki sefirliyində olub. Səfir Xəzər İbrahim Azərbaycan və Türkiyənin müştərək maraqlarına xidmət edən proqramlar barədə məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Səfir programı dekabrın 1-dək davam edəcək.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibində KİVDF-nin icraçı direktoru Vüqar Səferli, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və metbuat orqanları ilə iş sektorunun müdürü Cəmaləddin Quliyev, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Palitə" qəzetinin baş redaktoru Namiq Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırı, "Kaspı" qəzetinin baş redaktoru İlqar Hüseynov, "Telegraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Mövqə" qəzetinin baş redaktoru Rasim Bayramov, "Kür" qəzetinin baş redaktoru Əmine Yusifqızı, Fondun aparıcı məsləhətçisi Babək Məmmədzadə, Fondun informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev daxildir.

Səfər programı dekabrın 1-dək davam edəcək.



**“Aslan İsmayılov
Orduşan Teymurxanın
Azərbaycan
versiyasıdır”**

Aslan İsmayılov sosial şəbəkə vasitesi ilə Prezident İlham Əliyevin komanda üzvlərini, nazirlərini, köməkçilərini, baş prokuroru, ölkənin tanınmış ictimali-siyasi xadimləri, partiya sədrlərini, milli məclisin deputatlarını, iş adamlarını, media rəhbərərini çox pis formada tehqir etməklə məşğul olur. Hər gün bunu davam etdirir. Bütün bunları “facebook” sosial şəbəkəsinə pul ödəmeklə, pullu reklam verməklə, Azərbaycanda fəaliyyət göstərən yüz minənlər insana göndərir, yaydırır. Onun səhifəsinə baxın. Ancaq bu yola özünü gündəmde saxlayır. Avropanın istənilən ölkəsində Aslanın bu təhqirlərinə hüquqi yolla en ağır cəza verərdilər. Şəraf və leyaqətin qorunmasına dair. Əslində, o, bunu məqsədi şəkillə edir və xalq arasında özünün “müsəbet imicini formalasdırı”. Küçə usaqlarından layk (like) toplayır. Ən dehşətlisi də odur ki, yaşıdan-başından utanmadan onun təhqirlərinə cavab verən adamları məhkəməye verir. Guya bununla o adamlara tezyiq edir. Həyəsizliğinin kulminasiya nöqtəsi budur!”. Bunu SiA-ya açıqlamasında Büttöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, QHT sədri Niyameddin Orduşanlı deyib.

Onun sözlerinə görə, iki il ərzində altıncı dəfədir ki, xüsuslu ittiham qaydasında məhkəməye verilib: “2016-ci ilde bu adam başqasına yarınmaq, yaltaqlanmaq, quyrug bulmaq üçün öz səhifəsində BAXCP sədri, millet vəkili Qüdret Həsənquliyev haqqında təbliğ etdi. Öz təbliğisizliyinə uyğun yazılar yazdı. Mən də dərhal sədrim Qüdret Həsənquliyevi sosial şəbəkədə müdafiə etmişəm! Hami bilir ki, bir siyasetçi kimi, mənim “facebook”da minlərlə izleyicim var və çox aktiv şəkildə sosial şəbəkədən istifadə edirəm. 20 il-dən artıq müddətdir ki, siyasi fəaliyyətə məşğulam və o günde qədər də heç bir şəxs deya bilməz ki, kiminsə ünvanına etikadan kənar bir cümlə yazım. Biz bu cür məbarizə yoluunu qəbul etmirik. Ancaq Aslan-Allahverdi kimilər həddini aşanda təbii ki, cavablarını da alamalıdır. Aslan Orduşan Teymurxanın Azərbaycan versiyasıdır. Orduşan Hollandiyada oturub söyüş söyməklə məşğul olur, Aslan da Bakıda. Və mənim cavabından sonra utanmadan 5 dəfə Səbail rayon məhkəməsinə müraciət edib. Dəfələr məhkəmə prosesi keçirilib. Məhkəmədə de üzüne demişəm ki, bir cümlə göster ki, Qüdret Həsənquliyev senin adını çəkib, seni və ya kimise təhqir edib. 60 yaşına çatmışan utanmışsan öz maddi maraqların üçün, yaltaqlanmaq üçün təhqir yazırsan? Ağızına gələn yazırsan? Mən Qüdret Həsənquliyevlə birge bütün gəncliyimi keçirmişəm. 40 yaşım var, onun 20 ildən artığını Qüdret bəyle bir siyasi təşkilatda keçirmişəm və onun müavini kimi özümə mənəvi borc bilib sənə cavab vermişəm! Hansı üzlə belə vəziyyətdə gelib məhkəməye də verirsən? Ona dedim ki, yadında saxla təhqir yazsan, 10 qat artığını alacaqsan!”.

BAXCP rəsmisinin sözlerinə görə, bu gün Aslan İsmayılov Avropada oturub Azərbaycan dövləti və Prezident haqqında anti-kampanya aparan “objektiv.tv”də, “Meydan.tv”da, Sevinc Osmanqızının televiziyasında adı çəkilən şəxslərle yanaşı onu da təhqir etməklə məşğul olur: “Aslan Sevinc Osmanqızının, Emin Hüseynovun, Emin Millinin, Orduşan Teymurxanın kanallarından düşmür, bütün gün eñirlərindən söyüş, nifret, püşkürməklə məşğul olur. Ölkənin sabitliyinin pozulmasına yönəlik verişlərin ulduzuna çevrilir. Həmin verişlərde ünvani, Qüdret bəyin ünvanına ağızna gələnləri deyib. Bütün bunları faktlara, sübutlara məhkəmələrə təqdim etmişəm. Bu səfər də Abşeron rayon məhkəməsinə təqdim etdiyi 3 statusumun ikisi birbaşa Qüdret Həsənquliyevlə bağlı idi.

Statusumda açıq yazmışam ki, Aslan-Allahverdi adlı bu şəxsin etdiyi təhqirlərə cavab verirəm. Yene də utanmadan, qızarmadan məhkəməye üz tutur. Hakime onun videolarını təqdim etdim, adı çəkilən tv-lərdə müsahibə verib deyir ki, guya yalnız bir dəfə Niyameddin Orduşanlı məhkəməye verib. Və bundan sonra da hakimdən üz istəyib gedib. Ən azından mənim vəkilim, onun da çox yaxşı tanıldığı tanınmış vəkil Telman İbrahimov və Səbail rayonun 5 hakimi şahidir ki, o eñirdə utanmadan bu yalanı danışır. Mən öz profilimde iki il ərzində məhkəmənin verdiyi 5 qətnamələri yarış, onun nece yalançı olduğunu sübut etmişəm. Abşeron məhkəməsində də vəkilim Telman İbrahimov ona deyib ki, dəfələr bununla bağlı Səbail rayon məhkəməsinə müraciət etmişiniz. Müdafiə etdiyim Niyameddin Orduşanlıni artıq altıncı dəfədir məhkəməye verirsiniz. Eyni məzmun, eyni mahiyyət. Bilirsiz, o, bundan sonra isteyir Avropa məhkəməsinə versin. Söyüş söyən Aslan-Allaverdinin özüdür. Söyüşə görə məsuliyyət nəzərdə tutulursa, birinci növbədə ona cəza verilməlidir! Birmənalı! Abşeron rayon məhkəməsi iki ay ərzində geden işi yekunlaşdırırdı. Aslan-Allaverdinin mənənə qarşı xüsusi ittihamını qəbul etmədi”.

Siyasi autsayderların “facebook” rüsvayçılığı...

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “facebook” səhifəsində aparılmış sorğunun nəticələri və orada yazılmış şəhrlər radikal müxalifət təmsilcərinin “bloklama” siyasetini ifşa edib

Radikal müxalifət düssərgəsinin fəaliyyətinin milli maraqlara zidd olması, qeyri-demokratik mübarizə üzəllərinə, bir sıra hallarda isə, hətta təxribatlara el atması bu siyasi azlığın ölkədaxili proseslərdən tamamilə təcrid olunmasına, öz yararlılıq müddətini çıxdan başa vuraraq cəmiyyətin qarinalı yüksəkənə çevrilməsinə gətirib çıxarır. Despot təfəkkürlü siyasetçilərin lövbər saldığı radikal düssərgə artıq özlərini tayfa-qəbile başçısı kimi aparan 3-5 mənfaətçinin gəlir mənbəyi olmaqdan başqa bir işə yaramır. Real həyatda heç bir uğur qazana bilməyən, ictimai dəstəyi və elektorat potensialı sıfır səviyyəsində olan bu qrup son illər bütün fəaliyyətini virtual məkana transfer edib. Lakin burada da sözügedən ünsürlərin davranışları Azərbaycan cəmiyyətinin ümumi əxlaqi keyfiyyət göstəricilərinə və demokratik mübarizə üzəllərinə uyğun gəlmir. Siyasi opponentlərinə qarşı “qara piar” kampaniyası aparmaq, onların ünvanına şər və böhtən yağıdırmaq, bəzən hətta təhqirlərə yol vermək bu marginal qrupun sosial şəbəkələrdə mövcud olmasının əsas məqsədidir.

də öz fikrimi yaza bilmirəm...” (şəkil 2).

Ramila Rzayeva adlı feal radikal müxalifət təmsilcilerinin sosial şəbəkələrdəki səhifələrində müşahidə etdiyi başqa bir

YAP Gənclər Birliyi
14.01.2018

Əziz dostları!

Yeni Azərbaycan Partiyasının yalnız real hayatı deyil, virtual məkanda da müxalifət partiyalarından qat-qat feal və üstün olduğunu hamı bilir. Bunu müxalifətlərin özürlərə görür, lakin etraf etmək istəmirler. Əksinə, eleyhimizə yazdıqları statuslarda bizi “troll” adlandırmışdır və guya real profillərimizdə yazmağa cəsət etməyimizlə iddia edirlər. Öz təcrübəmizdən yaxşı bilirki, sosial şəbəkələrdəki əksər müxaliflərinə səhifelerin adminləri ferqli fikir bildirlər, tənqid rey yazan istifadəçilərin tutarlı arqumentləri qarşısında aciz duruma düşdüklinənən görə, çıxış yolu onların şəhərlərinə silməkdə, profillərini isə bloklamaqda görürler. Yəqin ki, belə hallarla əksəriyyətinüz üzəlmişsiniz. Ona görə də xahiş edirki ki, bu statusun “şəhər” bölümündə real profillərinizin hansı səhifələrdə bloklandığını qeyd edəsiniz.

P.S. Bir neçə il əvvəl çəkilmiş aşağıdakı karikatura əsl troll dəstəsinin mehəz Əli Kərimlinin etrafında olduğunu göstərir.



Şəkil 1

Radikal müxalifətə məxsus səhifələrdə bu qrupun azsəyli feallarının “saxta profil”lərdən yazdıqları şəhərlər istisna olmaqla, digər rəylər, bir qayda olaraq, silinir. Xüsusiət, vətəndaşlıq mövqeyində çıxış edən sağlam düşüncəli gənclərin ciddi faktlara istinad edərək, “fake məlumat”lərlə dolu “post”lara yazdıqları şəhərlər “filtrdən” keçmir, “senzurada ilisib qalır”, onların profilləri isə “blok olunur”. Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “facebook” səhifəsində aparılmış sorğunun nəticələri və orada gənclərin yazdıqları rəylər radikalşılardan “silmə və bloklama siyaseti”ni bütün detalları ilə açıb göstərir. Sorğuya 700-dək şəxs şərh yazaraq profillərinin hansı səhifələrde “blok” olunduğunu qeyd edib (şəkil 1).

Sözügedən sorğuda iştirak edən Elmar Məmmədov yazar ki, o, müxalifənlə səhifələrdə dəfələrlə “blok” olunub: “Hətta təhdidlərə, təhqirlərə məruz qalmışam. “Azadlıq” qəzeti,

Elmar Məmmədov Mende shekər Muxalifet yonulmuş səhifelerde dəfələrlə blok olunmuşam, hətta təhdidlərə, təhqirlərə məruz qalmışam. Azadlıq qəzeti, Azadlıq radiosu, meydən tv, Gültəkin Hacıbəyli, Emin Milli, Cəmil Həsənli, “Made in Azerbaijan”, Əli Kərimli, AXCP Gənclər, demokratiyaya doğru və s kimi səhifelerde öz fikrimi indi yaza bilmirem, mecbur qalıb fale profillərə yazılı oluram, sonra YAP Gənclərinə trol adı damgasını vururlar. Ona görə bizim Meydانا sizə debatlıra devət edirik. YAP Gənclər Birliyi səhifəsi blok etmeyib, sizinle userler arasında debatlıra sherait yaradır.

Şəkil 2

“Azadlıq” radiosu, “Meydan” TV, Gültəkin Hacıbəyli, Emin Milli, Cəmil Həsənli, “Made in Azerbaijan”, Əli Kərimli, AXCP Gənclər Teşkilatı, “Demokratiyaya doğru” və s. kimi səhifələr-

Ramila Rzayeva Müxalifət səhifələrində xüsusi şəxsi profillərdə dəfələrlə rastlaşdırıbm bir məqamı mütləq qeyd etməliyəm. Polemikaya başlayırlar və verilən cavablar söz tapmayıanda qəfildən bir başqa profillə bir nəfər (çox güman ki, bu eyni şəxşdir) sadəcə olaraq başqa profillə yazır qatılır səhəbətə başlayır təhqirə - “Belə manqurtlarla polemikaya girmək sizə yaraşmaz” və bitməyən təhqirlərə beləliklə bəzilər soyutmağa çalışırlar. Anlamırlar ki, bizi yolumuzdan heç kim döndərə bilməz.

Şəkil 3

məqamı diqqətə çatdırır: “Polemikaya başlayırlar və verilən cavablar söz tapmayıanda qəfildən bir başqa profillən bir nəfər (çox güman ki, bu, eyni şəxşdir, sadəcə olaraq, başqa profillə yazır) qatılır səhəbətə, başlayır təhqirə - “Belə manqurtlarla polemikaya girmək sizə yaraşmaz” və bitməyən təhqirlər. Beləliklə, bizləri soyutmağa çalışırlar” (şəkil 3).

Lamiya Rövşən qızı Əhmədova isə yazar: “Hələ 3-4 il bundan qabaq “Azadlıq” qəzeti, Əli Kərimlinin səhifələrində

Lamiya Rövşən qızı Əhmədova Hele 3-4 il bundan qabaq Meydan TV, Azadlıq qəzeti, Ali Kərimli səhifelerində blok olunmuşam! Bundan bawqa gobəlek kimi gunu-gündən artan səhifelerde bloka atılıram! Orduşan Teymurxan, Emin Milli, Azad söz, AXCP, Zencir, Kanal Turan, Sevinc Osmanqızı, vəs. kimi səhifelerde divlətliyimizi, prezidentimizi müdafiə edib, adı çəkilərinə nənər emmələrini ifwa etdiyim ucun pis soyuwlərə təhqirə məruz qalmıwam! Defelerle bildirmiwem ki, sırávi bir vətəndə kimi öz münasibətimi ortaya qoyuram və hər zaman da diskussiyaya hazırlam! Cavab, arqument tapılmayanda ise soyuw, təhqir etməliyem!

Şəkil 4

“blok olunmuşam”. Bundan başqa, gobəlek kimi gündən-güne artan səhifələrdə də “bloka atılıram”. Orduşan Temirxan, Emin Milli, “Azad söz”, AXCP, “Zəncir”, “Kanal Turan”, Sevinc Osmanqızı və s. səhifələrdə adları çəkilən şəxslərin əməllərini ifşa etdiyim üçün təhqirlərə məruz qalmışam. Dəfələrlə bildirmişəm ki, sırávi vətəndaş kimi öz münasibətimi ortaya qoyuram və hər zaman da diskussiyaya hazırlam. Cavab, arqument tapılmayanda ise təhqir eşitmışəm” (şəkil 4).

Həsən Hüseynzadə yazar ki, öz sərbəst mövqeyini ifadə etdiyinə görə “Meydan” TV, “Kanal Turan”, “Made in Azerbaijan”, Orduşan Temirxan, Cəmil Həsənli, AXCP Gənclər Komitəsi, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”, “Azad söz”, “Demokratiyaya doğru”, Qurban Məmmədov, İlqar Məmmədov, “Amerikanın səsi”, “Azadlıq” radiosu, “AzerFreedom” və bu kimi düşmən dəyirmanına su tökməklə məşğul olanlar tərəfin-

Siyasi autsayderlərin "facebook" rüsvayçılığı...

*Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "facebook" sahifəsində aparılmış sorğunun nəticələri
və orada yazılmış şərhələr radikal müxalifət təmsilcilərinin "bloklama" siyasetini ifşa edib*



Həsən Hüseynzadə Meydan Tv, Kanal turan, Made in Azerbaijan, Orduhan Temirkhan, Cəmil Hasanlı, AXCP Gənclər Komitəsi, Azərbaycan xalq cəbhəsi partiyası, Azad soz, Demokratiya adı doğru, Qurban Memmedov, İlqar Memmedov, Amerikanın Sesi, Azadlıq radiosu, AzerFreedom, Dusun Tv və bu kimi düşmən deyimənəna sukmekle mesgul olanlar tərəfindən idarə olunan digər səhifələr serbest mövcəyimi bildirdikdən sonra profili blok ediblər... Bu gün ozuñu müxalifət adlandıran yığıncaqın açıq siyasi mubarizəyə ne eqidəsi, ne də gücü çatmır!..

Şəkil 5

dən idarə olunan səhifələr onu qara siyahıya salıb: "Bu gün özünü müxalifət adlandıran yığıncaqın açıq siyasi mubarizəyə ne eqidəsi, ne də gücü çatmır". (Şəkil 5).

Nərimən Yunusova da "Meydan" TV, "Azadlıq" qəzeti və radiosu, Əli Kərimli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı,



Nərimən Yunusova Ali Karimli, Azadlıq radiosu, Azadlıq qəzeti, Azad soz, Meydan TV, Sancaq Production, Azərbaycan dövləti, Antidiktatura, Haqlarını bil, Basta, Kanal13tv, Kanal Turan, Orduhan Teymurxan, Cəmil Hasanlı, Aslan İsmayılov, Emin Milli, Həbib Müntəzir, Natiq Cəfərli, Məhəmməd Mirzəli, İlham Hüseyn, Emil Selimov, Fikret Huseynli, Gubad İbadoglu və digər bütün müxalifyönüllü səhifə və profillərin iş prinsipi onların xoşuna galməyen hər bir kommenti silmək və dərhal blok etməkdər. Bu hansı mənmiş siyir?! Bunun hərəsindən söz azadlığı?!

Şəkil 6

Cəmil Həsənli və digər müxalifyönüllü səhifələrdə və müxalifətlərin şəxsi profillərində onlara eks olan, onları tənqid edən hər bir fikrin dərhal silindiyi bildirib: "Onlar, demək ki, bu işlə məşğul olan komanda yaradıblar. Bu da o deməkdir ki, söz azadlığını boğan ele müxalifətin özüdür". (Şəkil 6).

Ramil Vəlibəyov radikal müxalifət düşərgəsinə məxsus "facebook" səhifələrində gənclərin "blok" olunmasının səbəbi-



Ramil Vəlibəyov Azadlıq radiosu, azadlıq qəzeti, Ali Karimli, Azad soz, Meydan TV, Sancaq Production, Azərbaycan dövləti, antidiktatura səhifələrinde, eleccə de Orduhan Teymurxan, Cəmil Həsənli, Aslan İsmayılov, Emin Milli, Həbib Müntəzir, Natiq Cəfərli, Məhəmməd Mirzəli kimi şəxsi profillərə blok olunmuşdur. Sebəb isə odur ki, onların yalan və sevərək xarakterli statusları, postları ifşa edilib. Şəxsi profillerin sahibləri və səhifələrin adminləri hec bir zaman soz və fikir azadlığı məsələsinə mehəl qoymayırlar, dozumuzluk numayırlar. Yazılan fikirlərə qarşı eks argument qoya bilməyen bu "bloklama" və rey silmə kralları" pəsəkəz vəziyyətə ya tehqir edirlər, ya da birinci cumledən bloklayırlar. Bu da onların zeifliyini və qorxaqlığını göstərir.

Şəkil 7

ni antimilli ünsürlerin ifşa olunmaqdən qorxmaları ile əlaqələndirir. Onun yazdığına görə, bu kimi səhifələri idarə edənlər hec vaxt söz və fikir azadlığına məhəl qoymur, dozumuzluk nümayiş etdirirlər. Yazılan fikirlərə qarşı eks argument ortaya qoya bilməyəndə gəncləri tehqir edir, "bloklayırlar". Bu isə, təbii ki, onların zeif və qorxaq olduğunu göstərir (Şəkil 7).

Kübra Əliyarlı adlı gəncin də üzləşdiyi vəziyyət digərləri



Kübra Əliyarlı Söz, fikir azadlığından danışan müxalifət nümayənləri özleri söz, fikir azadlığını pozurlar. Onlara qarşı tehqir yazılmadığı halda tənqidlərə dozumuz yanaşaraq, profillərimizi blok edir və ya şərhərimizi silir. Budurmu onların fikir azadlığına verdikləri "destek"?!. Seksen menim profilim Gültəkin Hacıbəyli tərəfindən blok olunub. Sebəb o qadını siyasi mövqeyini və eqidəsini deydiyi üçün tənqid etmişəm.

Buran - Cənabla - 3n

Şəkil 8

ile təxminən eynidir: "Söz, fikir azadlığından danışan müxalifət nümayənləri özleri söz və fikir azadlığını pozurlar. Onlara qarşı tehqir yazılmadığı halda tənqidlərə dozumuz yanaşaraq, profillərimizi "blok edir" və ya şərhərimizi silir. Budurmu onların fikir azadlığına verdikləri "destek"?!" (Şəkil 8).

YAP Gənclər Birliyinin sahifəsindəki sorğuda iştirak edən Lamiyə Hacızadə, Gülay Əliyeva, Kənan Kərimov, Vüsal Əliyev, Tural Nəbiyev, Orxan Daşdəmirli, Rahil Şü-

YAP Gənclər Birliyi
24 Noyabr, 12:11

Dostlar!

Dünenki sorğu feal iştirakinə görə təşəkkür edirik.

Aparıldığımız sorğu bir daha sübut etdi ki, özlerini "azad söz carçıları" kimi təqdim edənlər, əslində, fərqli fikirdən, haqlı tənqiddən oddan qorxan kimi qorxurlar. Mən buna görə yaratdığınları saytlarda, sosial şəbəkələrdəki səhifələrində tənqidli şərh gəren kimi silir, onu yanzanı isə bloklayırlar. Real profilinizle yazmaq mümkün olmadığına görə, mövqeyinizi çatdırmaq üçün başqa profil yaratmağa məcbur olanda isə sizləri "trol" adlandırırlar.

İndi özünüz deyin: kim daha demokratikdir? Fərqli fikir düşməncəsinə qarşılaşan, adı tənqidli belə həzm edə bilməyen, obyektiv rəylər qarşısında aciz duruma düşən psevdodemokratlar, yoxsa onların mövcudluğuna dözmüldə yanaşan, fealiyyətləri üçün şərait yaradın hakimiyət?

Aşağıdakı "şəraf lövhəsində" sorğunun nəticələrinə əsasən "ön mövqelərə çıxmış şampionların" foto və profillərini yerləşdiririk.



Şəkil 9

Kürov, Aydın Əhmədov, Anar Əliyev, Mehdi Mehdiyli, Elmir Əlizadə, Ənvar Haqverdiyev, Ülvü Fərzəliyev, Yegane Çavadova, Zəmin Süleymanov, Arzu Məmmədli, Şəmsir Kərimov, Aqşin Əliyev, Aygün Osmanova, Əli Quliyev və yüzlərə digər gənc radikal müxalifət təmsilcilərinin sosial şəbəkələrdə söz və ifade azadlığına qarşı dozumuz münasibətindən, polemika və diskussiya imkanlarını məhdudlaşdırmasından, şərhələri silməsi və real profil sahiblərini "bloklamasından" yazır. Sorğunun yekununa dair hazırlanmış digər bir paylaşımında isə gənclərin profillərinin en çox "blok" olunduğu səhifələr açıqlanıb, onlardan ibarət kollaj hazırlanıb (Şəkil 9).

Beləliklə, sadalanan faktlar bir daha radikal müxalifət təmsilcilərinin dillerində ezbər etdikləri demokratik dəyərlərdən, plüralizmdən nə qədər uzaq olduğunu göstərir. Bu qaraguруhçu qrup en xırda tənqididə, onların yalanlarını ifşa edən fikirləri süngü ilə qarşılıyır, gəncləri, sadə vətəndaşları sırf radikal siyasi azlıqla eyni baxış və mövqeyə malik olmadıqlarına görə tehqir edir. Əlbəttə, söyüş və təhqiri özlərinə qalxan edənlərin, bunu nəfəslilik olaraq gərənlərin cavabını da elə Azerbaycan cəmiyyəti və onun en fəal təbəqəsi olan gənclərimiz layiqli şəkilde verir.

Aqşin ŞAHİNOĞLU

"Mühacirlər"in iç üzü açıldı

A vropada yaşayış mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birləri- ni ifşa edib. SIA sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəber verir ki, özlərini "siyasi mühacir" adlandıran bu subyektlərin Azərbaycanda keçirilmiş seçkilər öncəsi "birlik" görüntüsünün səbəbləri də məlum olub.

Belə ki, onları xaricdən alınan qrantlar biləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub.

Məhəmməd Mirzəli sosial şəbəkədə Tural Sadıqlı haqqda yazıb:



"Mən heç zaman bunu yazmadım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrant aldin, nə qrant verən təşkilatın adını açıqladın, nə aldiğin qrantın məbləğini dedin. Məni efiq çıxarıb mendən pul qazandın. Mən de sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı "youtub"dan sildirdim. Mən bu işləri pulsuz gəren adamam, biz qrant gəlməsə belə birgə nəyəsə razılışsaydıq təbii ki, işlər görüləcədi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihəsini də grant" üçün etdin. Mən bu dəqiqənin özündə belə xalqın layihəsini etməyə hazırlıram, pulsuz-parasız gel edək, digər səhifələri də çağırıq. Bir də ki, yazmışım "yanımaça çəkdik, filan etdik". Mən öz işimi özüm həyata keçirmişəm".

"Made in Azerbaijan" səhifəsinin admini olan Məhəmməd Mirzəli da sonra Tural Sadıqlını satqınlaşdırda da ittiham edib: "Sənin qardaşın İki kilo heroinle tutulur, sonra azadlıq buraxılır və sonra da gəlir Almaniya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsam. Almaniyada etdiklərin isə saxlayıram ikinci yazıya".

Tural Sadıqlı isə öz növbəsində yazdığını statusunda Məhəmməd Mirzəli nənəkoluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib. Məhəmməd Mirzəlinin şikayəti əsasında "youtube"də "Azad söz" səhifəsindən şikayət edilib və səhifə bağlanıb.

BMT açıqladı: "2017-ci ildə hər gün təxminən 137 qadın yaxınları tərəfindən qətlə yetirilib"

B MT-nin Narkotik və Cinayetkarlıq üzrə İdarəsinin yeni hesabatında bildirilir ki, 2017-ci ildə öldürülən təxminən 87 min qadının yarısından çoxu öz partnörləri və ya ailə üzvləri tərefindən qətlə yetirilib.



AZORTAC xəber verir ki, təşkilatın dəyərləndirməsinə görə, hesabat dövründə bütün dünyada təxminən 50 min qadın öldürülüb. Bu, hər gün 137, hər saat isə 6 qadının qətlə yetirilməsi deməkdir.

"Qətl qurbanlarının böyük ekseriyətinin kişilər olmasına baxmayaraq, gender bərabərsizliyi, ayrı-seçkililik və neqativ stereotiplərin nəticəsi hələ qadınlara baha başa gelir", - deyə idarənin icraçı direktoru Yuri Fedotov dərc olunmuş hesabata daxil edilən bəyanatda bildirir. Hesabat Qadın Zorakılığına qarşı Beynəlxalq Məbarizə Gündündə dərc edilib. Tədqiqatlar nəticəsi, həmçinin göstərir ki, Afrika və Amerika qitəsində yaşayan qadınlar öz partnörləri və ailə üzvləri tərefindən qətlə yetirilmə riskinə daha çox məruz qalırlar.

Bako Saakyanın qanunsuz səfərlərinin qarşısı hüquqi cərcivədə alınmalıdır

Bir-birinin ardında Bako Saakyanın Minsk Qrupu həmsədri olan ölkələrə səfərlər etməsi heç də təsadüfi deyil. Görünür, Dağlıq Qarabağ-dakı rejim proseslərin onların zərərinə işlədiyindən narahatlıq keçirir. İndi bu oyuncaq və qondarma rejim özünün tərəf kimi qəbul etdirilməsi üçün əldən-ayaqdan gedir və Saakyanın səfərlərinin də arxasında, məhz bu məqam dayanır.



Doğrudur, B.Saakyanın Minsk Qrupu həmsədri olan ölkələrə səfərləri heç də qəbul olunan deyil ve vasitəcilik missiyasını özü üçün öhdəlik götürən həmsədr ölkələrin bu səfərləre yol verməsi belə absurddur. Həmsədr ölkələr özləri də fər-qindədirler ki, qondarma rejimin rəhbərinin qəbul olunması vasitəcilik missiyasına ziddir və bu münaqişənin helline, birmənalı şəkildə, öz mənfi təsirini göstərməkdir.

Maraqlıdır, Ermənistan vətəndaşı olan B.Saakyan, sonuncu Rusiya səfəri də daxil olmaqla, səfərlərə Ermənistan diplomatik pasportu ilə gedir, amma özünü istədiyi kimi təqdim edir və sanki heç kim bunun fərqində deyil. Qondarma rejim rəhbərinin bu addımları Azərbaycan qanunlarına ziddir və bu heç kim üçün sərr deyil. Bir sözə, Saakyanın bu hərəkəti hüquq pozuntusudur və Azərbaycanın hüquq-mühafizə organları ona qarşı cinayət işi açmaq hüququna malikdirlər. Ona görə ki, həmin qondarma rejimin oyuncaq rəhbəri Azərbaycanın dövlətçiliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı eməllerin sahibidir.

Əgər Saakyan Azərbaycan qanunlarınına zidd hərəkət edərək səfər edirse, bu səfərlərin reallaşdırılmasına şərait yaranan, onu qəbul edən ölkələrin bunun qanunsuz olduğunu dərk etmirlərmi? Yaxud səfərlərin qanunsuz olduğunu dərk edən ölkələr bu səfərlərin reallaşdırılmasına necə imkan verirlər? Qondarma rejim başçısının qanunsuz səfərinə şərait yaranan ölkələr, məhz həmin qanunsuzluğa təkcə göz yummur, həm də bu qanunsuzluğa şərik olurlar.

**Saakyanın səfər etdiyi
ölkələrdə qəbul
edilməməsi üçün
hüquqi addımlar atıla,
beynəlxalq axtarışa
verilə bilər**

Azərbaycan dövlətçiliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı eməllərə görə məhkəmə hər an qərar çıxarmaq hüququna malikdir və həmin qərar əsasında istenilən dövlət qarşısında, o cümlədən, Rusiya qarşısında məsələ qaldırmaq mümkündür. Bir sözə, hüquqi çərçivədə addımlar atmaqla Saakyanın belə qanunsuz səfərlərinin qarşısını almaq çətin deyil və həmsədr ölkələr bunu çox gözəl bilirlər. Çox gözəl bilirlər ki, Azərbaycan tərəfi istər "Interpol" vasitəsilə, istərsə də MDB vasitəsilə xüsusi hüquqi mexanizmlər tətbiq etməklə bunu edə bilər.

Azərbaycan Minsk Qrupu həmsədri olan ölkələrlə, ələlxüs, Rusiya ilə yüksək səviyyədə əlaqələrə malikdir və öz prinsiplərinə sadıq qalan ölkəmizin həmin ölkələrlə əlaqələri, əməkdaşlıqları da da-

nışçıların ruhuna uyğundur. Məhz bu baxımdan, qarşı tərəfdən də daim bu münəsibətlərə hörmətlə yanaşmaq gözlənilir və bu vaxta qədər ölkəmizin bu məsələ ilə əlaqədar qanunun dillə ilə tələb etməməsi yalnız bu səbəbdənir. Amma bu, o demək deyil ki, Saakyan kimi qondarma rejimin oyuncaq bir rəhbəri nə vaxt istəsə, hara istəsə səfər edə biləcək və sona qədər qanun tətbiq olunmayıcaq. Saakyanın səfər etdiyi ölkələrdə heç bir şəkilədə qəbul edilməməsi üçün hüquqi addımlar atılması, ona cinayət işi açıb, beynəlxalq axtarışa verilməsi, bir sözə, qanunun gücünün tətbiq edilməsi tam reallıqdır və belə səfərlər planlaşdırılmadıqda qondarma rejim rəhbəri bərk yanılır.

Bako Saakyanın üç həmsədr ölkəyə səfərə dəvet edilmesi təsadüfi deyil və görünür, həmsədr ölkələr separatçıları tərəf kimi bize sırimaşa cəhd edirlər. Öks halda, ne məcbur idi ki, qondarma bir rejim rəhbərini səfərə dəvet etsinlər? Həmin dövlətlərin, daha doğrusu, dönyanın üç fövgəldövlətinin bu qondarma, oyuncaq rejime inanmaları, onu ciddiye alımları belə heç inandırıcı da görünür. Belə olan halda, həmin rejimin rəhbərinin qəbul olunması rejimin özü qədər gülüncə görünür.

Bəlli olur ki, hər üç həmsədr elə bölgədə olduğu zaman Saakyanla qanunsuz səfərləri planlaşdırırlar. O da aydın olur ki, həmsədlər qondarma rejim rəhbərini öz ölkələrinə dəvet etmekle separatçıları Azərbaycana tərəf kimi sırimaşa çalışırlar və buna ümid etməsələr belə, ən azindan cəhd edirlər. Bu isə çox təhlükəli bir tendensiyadır və heç şübhəsiz ki, həmsədlər bununla Ermənistan hakimiyyətinin illərdir qəbul etdirməyə çalışdıqları mexanizmi işe salmaq niyyətindədirler.

**Başqa qanunsuz
qurumların
nümayəndələrinə viza
verilmədiyi halda,
Saakyan'a bunun şamil
edilməməsi də ikili
standartların tətbiqidir**

Məsələ burasındadır ki, keçmiş Sovet ittifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə ABŞ hələ də viza vermir. Hətta Krimin "yüksek rütbeli" separatçılarına 2014-cü il aprelin 12-də ABŞ sanksiyalar tətbiq edib. Qanunsuz qurumların nümayəndələrinə viza verilməməsi və sanksiyalar tətbiq edilməməsinin fonunda nəyə görə isə Azərbaycanın işgal edilmiş ərazilərdə yaradılmış qondarma rejiminin başçısı Saakyan'a bu, şamil olunmur. Qarabağda yaradılan qondarma rejimi qanunsuz qurum hesab etmirlər, yoxsa Saakyan xüsusi imtiyaz sahibidir? Bellidir ki, bu həmsədr ölkələr

qondarma rejimi qanunsuz hesab etməyə bilməz və qanunsuz bir qurum olduğunu hamiya bəllidir. O zaman Saakyanın qəbul edilməsi, xüsusi imtiyazlı kimi dəvət edilməsi yalnız ikili standartların növbəti dəfa tətbiqidir.

Fransa özü də Cənubi Osetiya, Abxaziya, Krim və Dnestryanı bölgələrindən olan şəxslər Fransa ərazisində daxil olmağa icazə vermədiyi halda, bu, separatçı Bako Saakyanı səfərə dəvet etmək ilə ikili standartlara imza atır. Bu ermənipərest Avropa ölkəsinin 10-dan artıq şəhər meri Azərbaycanın işgal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işgal altında olan şəhərlərimizlə "qardaşlaşma" sazişləri imzalayırlarsa, hansı ədalət prinsiplərindən, hansı beynəlxalq hüquqdan dəm vururlar? Korsikada separatizmə qarşı sərt və keşkin siyaset aparən rəsmi Paris Azerbaycanda separatizmin qarşısının alınması evəzinə, separatçı və qondarma rejimin rəhbərini öz ölkəsinə səfərə dəvet edirə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumursa, bu, ədalətsiz yanaşma, ikili standartların tətbiqidən başqa bir şey deyil.

**Münaqişənin daha da
qızışdırılmasına rəvac
verən bir təşkilat, hətta
həmsədlər belə
münaqişənin
nizamlanmasında,
əslində, lazımsızdır**

ATƏT-in bu vaxta qədərki fəaliyyətinə nəzər saldıqda, turist səfərlərini xatırladan görüşlərindən başqa, heç bir naiyyətin şahidi olmaq mümkün deyil. Dünən bir çox ölkələrini, paytaxtları, bölgələri gəzməkə meşğul olan bu qurum hələ bu vaxta qədər cəmi birçə uğura imza atlığı, ələlxüs, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında naiyyətələr elə etdiyini kimsə təsdiq edə biləməz. Beynəlxalq hüquq normalarına laqeyd münasibət sərgileyən ATƏT, məhz bu münasibətə görə heç bir nəticə əldə edə biləməz. Maraqlıdır, heç bir ciddi fəaliyyəti olmayan bir təşkilat əvvəller dəsi siyasi, diplomatik şəkildə Ermənistanın dəsteklədiğini bildirsə də, indi açıq-ashkar, çox qaba və kobud şəkildə Ermənistanın mövqelərini, dəqiq desək, separatizmi müdafiə edir. Bu vaxta qədərki fəaliyyətinə diqqət yetirdikdə isə, görürük ki, ATƏT-in Minsk Qrupunun tərefləri ortaq məxrəce getirə biləcək bir dənə də olsa layihəsi və planı olmayıb. Bu qurum Dağlıq Qarabağ probleminin hell olunması istiqamətində qurulsa da, hələ də kimin torpağının işgal edildiyini və kimin işgal etdiyi faktını belə razılışdırıa bilməyib, onun fəaliyyəti, ümumiyyətə, mövcudluğu kimiə lazımdır. Kifayət qədər uzun zaman fasıləsində heç bir nəticə əldə etməyən təşkilatın bundan sonra da hansısa nəticələrinə ümid etmək sadələvhəldür. İndi artıq şəksiz-şübəsiz söyləmək olar ki, heç bir fəaliyyəti olmayan, heç bir nəticə əldə etməyən, əksinə, beynəlxalq hüquq normalarına laqeydlik nümayiş etdirmək, münaqişənin daha da qızışdırılmasına rəvac verən bir təşkilat, eyni zamanda, həmsədlər belə, əslində, münaqişənin həlli üçün lazımsızdır.

Inam HACIYEV



**Mənəvi Dəyərlərin
Təbliği Fondu uşaq
evlərində
görüş keçirib**

Mənəvi Dəyərlərin Təbliği Fondu-nun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Uşaqlar gülərse dünya güləcək" layihəsi həyata keçirilib. SIA-nın verdiyi məlumatə görə layihə çərçivəsində Bakı şəhəri Nizami rayonunda yerləşən 1 sayılı, Suraxanı rayonunda yerləşən 2 sayılı və Xətai rayonunda yerləşən 3 sayılı uşaq evlərində görüşlər keçirilib və körpə balalara hədiyyələr təqdim edilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktor müavini Ceyhun Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Günay Qurbanova, direktörələr, təribyicilər iştirak ediblər. İştirakçılar öz çıxışlarında mənəvi dəyərlərimiz, uşaqların sağlam və parlaq geleceyi, onların inkişafı ilə bağlı fikirlər səsləndiriblər.

Məlumat üçün bildirək ki, layihə çərçivəsinde uşaq evlərində məskunlaşmış 400-ə yaxın uşaq müxtəlif hədiyyələr təqdim edilib.

**"Paşinyanı girovluqda
olan erməni vətəndaşı
düşündürmür"**

"Mən" Ermənistan hərbçisi Arsen Baqdasaryanın müraciətini həbsdə olaraq əsir kimi özünü əziyyətçəkən bir insanın ölenin Baş naziri və zifəsini icra edən Nikol Paşinyanla bölüşməsi kimi başa düşürəm". Bunu SIA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.



Onun sözlərinə görə, Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib: "Bu onu deməyə imkan verir ki, Paşinyana birbaşa müraciət olunara onun heç bir təsiri olmur və həmin müraciət üzə çıxmır. Paşinyan erməni vətəndaşını düşündürməyən bir şəxsdir. Bu müraciətin mehz açıq şəkildə yayılması da onun göstəricisidir. Baqdasaryan fikirləşib ki, müraciəti Paşinyana ünvanlaşın və Paşinyanı əsir-girovların "hamının-hamıya" prinsipini ilə azad etməyə dəvet etsin. Yeni Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşları ilə biz tərefdə olan ermənilər dəyişdirilsin və ailələrinə qaytarılsın. Düşünürem ki, bu müraciət çətin ki, öz həllini tapsın. Çünkü paşinyanları nə erməni vətəndaşı, nə de girovluqda olan erməni vətəndaşı düşündürmür. Onu düşündürən yalnız hakimiyyətdir və öz maraqlarıdır. Təbii ki, bu məktubun da açıq şəkilde ifade olunması bir dəha onu göstərir. Yeni Baqdasaryan göstərmək istəyir ki, Azərbaycan tərefdə də ermənilər var və onlar dəyişdirilmelidir".

AKADEMİK TOFIQ HACIYEVƏ NİYƏ MİNNDARAM?

İstər BDU-da ali təhsil alanda, istərsə də müəllimlik etdiyim və digər işlərdə çalışıdım zamanlar T.Hacıyevi şəxsən tanımamışam. Düzdür, onun əsərləri ilə müəyyən qədər tanış idim. Ancaq Onunla şəxsən tanışlığım 2014-cü ilin oktyabr ayına təsadüf edir. Doktorluq müdafiəmin keçirildiyi Nəsimi adına Dilçilik İnstitutunda bir professora nəşr etdirdim kitabımı hədiyyə etmək üçün getmişdim. Tofiq müəllimlə ilk tanışlığımız, məhz həmin gün oldu. Cox alicənab, təvazökar və səmimi bir münasibət gördüm Tofiq müələmdən.



vaxt unutmalar!

İlahi! Yuxudur, yoxsa qupquru sahədə vahemi görürəm?! Axi, iki ildir o elm və təhsil müəssisəsi qalmayıb ki, müraciət etməmiş olam. Hamısının da cavabı eyni laqeydiliklə müşayiət olunub. "İş yoxdur, vakansiya yoxdur!" dedikdən sonra iş üçün xaricə getməyimi "məsləhət" görübələr. Hətta AMEA-nın vitse-prezidenti Isa Həbibbəyliyə iş müraciəti tam ümidişlilik yaratmışdı: "AMEA-də ixtisalar gedir, iş yoxdur!"

Bir tərəfdə milli kadra etinasızlıq, mərhəmətsizlik; digər tərəfdə ziyan yanğısı, dövlətə, vətəndaşa qayğı və mərhəmet! Kəskin təzadır, deyilmi? Milli və işguzar kadrları qova-qova, şərleyə-şərleyə namərd qayranlarından fərqli olaraq, yalnız qəlbində Vətən, dövlət, millet sevgisi olan nəcib ziyanları xidməti dövlətin dayaqlarını möhkəmləndirə bilər.

Tofiq Hacıyev şəxsiyyəti Vətən məhəbbətindən, dil sevgisindən yoğrulmuşdur. Təsadüfi deyildir ki, 200 il yaxın tarixin arxivində qalmış və heç bir dilçinin cəsarət etmədiyi Azərbaycan dilçiliyinin və ümumilikdə, türkologianın şah əsəri - Mirzə Kazım bəyin "Türk-tatar dilinin ümumi qrammatikası" (Azərbaycan dilinin ilk elmi qrammatikası) da, məhz böyük ustad Tofiq Hacıyevin təşəbbüsü ile gerçəkləşdi. Təbii ki, dahi ustadın irimiqyaslı işlərini kiçik yazıya siğışdırmaq mümkün deyildir. Tofiq Hacıyevin qısa müddədə Dilçilik İnstitutu üçün görüdüyü və planlaşdırıldığı işlər böyük ustadın ölümündən sonra, nə qədər çətin şəraitde olsa da, təqib və təzyiqlərlə üzləşsə də, öz bəhəresini verməkdədir.

27 noyabr 2018-ci il. Üç ildir ki, sənsizik, elmi yaradıcılığa ruhlandıran qayğı və nəvəzişlərinə möhtacıq, ezziz Tofiq müəllim!

Ruhun şad, idealların canlı olsun, böyük Ustad!

**İdris Abbasov,
Nəsimi adına Dilçilik İnstitutunun
"Nəzəri dilçilik"
söbəsinin müdürü, filologiya üzrə elmlər doktoru, professor**



Söhbət əsnasında, o, mənə ərəb dilçiliyi, Qərb dilçiliyi, həmçinin, ümumi dilçilikle bağlı bəzi suallar verdi, neçə və hansı dilleri bilməyimlə maraqlandı. Nitqi, çohrəsi, baxışları o qədər təbii və qayğıkeş idi ki, qəlbinin dərinliklərindəki mərhəmət duyğularını eks etdirərək, insana bir rahatlıq və təselli bəxş edirdi. Danışdıqca hərdən gözləri yaşıardı, bir ümidi ümməni idi onun göz yaşları. Şahidi olduqlarına inana bilmirdim. Yəni belə alicənab, həssas, qayğıkeş, təmənnəsiz, gözükönlü tox alım, həm də institut direktoru ola bilərmiş!!! Düzü, heyret məni bürdü. Qəlibi dağ boyda böyük insan Tofiq Hacıyev! Ustad ürəyimdən xəber verirmiş kimi soruşdu: "Dilçilik İnstitutunda işləmeyinən çox sevinerdik, heç olmasa, yarım ştat. Institutun sonin kimi kadrlara böyük ehtiyacı vardır". Belə bir rəhbərlə elmi-tədqiqat institutunda çalışmağın nə qədər qürurverici olduğunu anidən hiss etdim. Təklifi məmənənnyiyyətlə qəbul etdim və "Cox sağ olun, Tofiq müəllim, minnətdaram!" dedim. Azərbaycan vətəndaşlığının həqiqi simvolu Tofiq Hacıyevin cavabı çox iğrətəmiz oldu: "İdris müəllim, həqiqi kadrlar ölkəmizə hava və su qədər lazımdır. Ona görə də, sən mənə yox, Azərbaycan dövlətinə, bu dövlətin qurucularına minnətdar olmalısan! Bu dövlət müəssisəsində öz işlərinle hansısa bir fərdə yox, dövlətə, xalqa xidmət etdiyinin daim fərqində ol! Fəaliyyətinin şəxsi və grup maraqlarının fövqündə dayandığını heç

"Bu gün Ermənistən hakimiyyəti də, dövləti də və xalqı da saxtadır"

Şəgalçı Ermənistən, terroru və separatizmi dövlət siyasetinə çevirəməklə, özünü dünya birliyindən təcrid etməkdədir. Artıq böyük canfəşanlıqla qoşulduğu KTMT-də arzuolunmaz dövlətə çevrilib.

Xüsusilə də, quruma üzv dövlətlər tərəfindən KTMT-nin baş katibi seçilməsinin qarşısının alınması ilə Ermənistən oyuncaq qurum olduğunu göstərir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Nikol Paşinyan KTMT-dən zərbə almasına cavab olaraq bildirib ki, qurum daxilində ciddi böhran yaşayın. Söhbət etdiyimiz müsahibərimiz, Paşinyanın bu cür mövqə sərgiləməklə, özünün dayaz düşüncəsini ortaya qoyduğunu bildirdilər.

**Millət vəkili Eldəniz Səlimov:
"Paşinyanın sərsəm
düşüncəli
qarayaxmalarının sayı
artmaqdadır"**

çoxluğu ilə parlamenti formalaşdırınsın. Bu gün bütün dünya bilir ki, Paşinyan nə siyaset adamı, nə də idarəcilik qabiliyyəti olan bir şəxs deyil. Lakin Ermənistənə beynəlxalq maraqlar toqquşduğu üçün hakimiyyət çevrilişinə nail oldular və ölkədə xaos və özbaşnalıq yarandı. Bundan isə Paşinyanın havadarları istifadə edərək, onu hakimiyyətə gətirdilər. Bu gün Ermənistən hakimiyyəti də, dövləti də və xalqı da saxtadır.

**Siyasi şərhçi Azər Həsərət:
"Paşinyanın çılgınlaşması
anlaşıilandır"**



- Paşinyanın çılgınlaşması anlaşıilandır. Çünkü bu adam küçədən birbaşa hakimiyyətin zirvəsinə yüksəldikdən sonra düşündürdü ki, ölkəsinin problemlərini qısa müddətə həll edəcək. Amma uğursuzluqlar ard-arda gəlince, özünü temizə çıxarmaq üçün yeni üsullar icad etmeye məcbur qaldı. O baxımdan, KTMT baş katibi postunun itirilməsi bu adamı, təbii olaraq, özündən çıxarmalı idi. On azımdan ona görə ki, öz xalqına hesab verməsi mümkün süzdür. Ona görə də, Paşinyan KTMT üzvü olan Belarusun və Qazaxıstanın üzərinə hücuma keçməklə diqqəti öz uğursuzluğundan yayındırmağa çalışır. Əsasən də, Belarusun Azərbaycanla yaxın dostluğu, Prezident İlham Əliyevin bu günlərdə o ölkəyə sefəri və olduqca səmimi qarşılaması Paşinyana əlavə zərbedir. Belə bir durumda adamın özündən çıxmazı, ifadələrini belə qarşıdırması anlaşıilandır. İndi Paşinyan küçəni deyil, hökuməti idarə etməlidir. Amma onun bu iş üçün təcrübəsi və bacarığı yoxdur. Necə ki, Belarus tərəfi ona xatırlatmalı olmuşdu ki, küçədə kütlələri idarə etməklə hakimiyyəti idarə etmək fərqli məsələlərdir.

GÜLYANƏ

Paşinyanın müxalifət cəbhəsindəki keçmiş həmkarı onu düşünülməmiş addımlar atmaqda ittiham edib

Ermənistən baş nazirinin selahiyətlərini icra edən Nikol Paşinyanın müxalifət cəbhəsindəki keçmiş həmkarı, qarşısındaki növbədənənar parlament seçkilərində onun rəqibi olan respublika partiyasından deputatlığı namizədiyi irəli sürmüştə David Şahnazaryan bildirib ki, bu seçkilərin keçirilməsi haqqında qərar kobud və təhlükəli səhv hesab edilməlidir.

AZƏRTAC Ermənistən KİV-lərinə istinadla xəber verir ki, Şahnazaryan yeni hökumətin başçısını düşünülməmiş addımlar atmaqda ittiham edib. Onun sözlərinə görə, qarşısındaki seçkilərin nəticələri ölkədəki daxili siyasi vəziyyəti eks etdirməyəcək. "Real vəziyyət yalnız seçkilərdən 2-3 ay sonra - Paşinyanın reytinginin və siyasi gücünün tənzəzlü vaxtı melum olacaq. Qarşısındaki seçkilərdə onun qələbəsi hakimiyyətin qeyri-legitim olması ilə nəticələnəcək", - deyə Şahnazaryan əlavə edib.

Erməni siyasetçi, həmçinin "Sasna tsrer" terroru təşkilatının üzvlərinin hökumətin amnistiya aktı ilə azadlığı buraxılmasını və onların eyniadlı siyasi partiyada birləşməsini sərt tənqid edib. Şahnazaryan əlavə edib ki, "bu addım qrupun üzvlərinin ateş açıqları qanun keşikçilərinə en böyük həqarətdir".

İnam Kərimov: Məqsədimiz pambıq sahələrində məhsuldarlığı yüksekitməkdir



Pambıq yığımının başa çatmasına az qalib. Bu güne kimi 215 min tondan çox məhsul tədarük edilib. Ötən illə müqayisədə bu il məhsuldarlığı yüksəkdir. AZERTAC xəber verir ki, bunu Masallıda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, bu il pambıq sahələrində orta məhsuldarlıq hələlik 16 sentnerdən çoxdur. Onun sözlərinə görə, cari il 132 min hektarda pambıq ekilmişdir, gelən il əkin sahəsinin 100 min hektar olması planlaşdırılır: "Burada məqsəd daha çox məhsuldarlıq əldə edilməsi. Çünkü kiçik torpaq sahələrində məhsuldarlıq əldə etmək mümkün deyil. Bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin nümayəndələri ilə model təsərrüfatın yaradılması üzərində də iş aparılır".

İnam Kərimov vurğulayıb ki, torpaqlardan səmərəli istifadə edilməsi, ixtisaslaşma aparılması, kiçik sahədən daha çox məhsul götürülməsi əsas hədəflərindərdir. "Əlbətə ki, burada ən vacib şərtlərdən biri kooperativlərin yaradılmasıdır. Birinci kooperativ Sabirabad rayonunda teşkil olundu. Növbəti mərhələlərdə kooperativləşmə işi sürətləndiriləcək. Çünkü kiçik torpaq sahələrində məhsuldarlıq az olur. Məqsədimiz Prezident İlham Əliyevin tapşırıldığı kimi, məhsuldarlığı artırmaqdır", - deyə kənd təsərrüfatı naziri bildirib.



Bu gün Ermənistan növbədən-kənar parlament seçkiləri ərefəsindədir. Buna baxmayaraq, ölkədə davam edən siyasi böhran hələ də davam edir. Paşinyanın anti-Rusiya siyasəti İrəvan-Moskva gərginliyini daha da artırır. Belə ki, cari ilin aprel ayında Serj Sarkisyanın işgalçi ölkədə hakimiyət quruluşunu dəyişərək, prezidentlikdən baş nazir vəzifəsinə keçməsinə cəhdən sonra baş veren inqilab nəticəsində, hakimiyəti ələ alan Nikol Paşinyanın yürütüdüyü qərəbönümlü siyaset Ermənistanda Rusiya əleyhdarlarının aktivləşməsinə səbəb olub.



Rusiya mətbuatı Paşinyanı siyaset adamı hesab etmir

Rusiyanın "eadaily.com" saytı yazır ki, "Məxməri inqilab"dan sonra bu ölkədə ilk dəfə keçiriləcək parlament seçkiləri həm əvvəlki, həm də hazırlı hakimiyət üçün mühüm əhəmiyyət kəsb edir: "Ermənistanda 7-ci çəğiriş parlament seçkilərində iştirak edən 9 partiya ve 2 siyasi blokun hər biri qələbə qa-

maq təhlükəsi yaradır. Belarusun Xarici İşlər Nazirliyinin mətbuat katibi isə qeyd edib ki, dövlətlərərə əlaqələrde aydın davranış qaydaları var: "Çox güman ki, Paşinyan "küçə demokratiyası" adlandırdı anlayışın böyük siyasetlərdə qəbul edilməz olduğunu anlamayıb. Ümid edirik ki, bu, zamanla aradan qalxacaq".

Sergey Markov:
"Paşinyanın anti-Rusiya siyasəti onun başına bəla olacaq"

əsasən digər sahələrdəki asılılığı da bərabərində getirir. Ermənistən 25 ildir Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayır. Halbuki bu qondarma qurumu ne özüne birləşdir, ne də müstəqiliyinin tanınmasına nail ola bilir. Dağlıq Qarabağ, sözün həqiqi mənasında, Ermənistən kürəyində bir künküldür. Bu isə hər il Rusiyadan asılılığı artırır.

Ancaq "küçə demokrati" hələ də Qərbə ümidi baxır və anlamır ki, Qərbə meyilli siyaset, ilk növbədə, Ermənistən iqtisadi-siyasi problemlərini artıracaq. ABŞ-in Mərkəzi Kəşfiyyat idarəsine yaxın olan "Stratfor" Ana-

Ermənistən özüne məzar qazır

**Paşinyanın anti-Rusiya siyasəti
onun başına bəla açacaq**

zanmaq istəyir. Onların sırasında yeni siyasi partiyalar da var. Biri 2016-ci ildə İrəvanda polis binasını elə keçirən, 1 nəfərin ölümüne, 4 nəfərin yaralanmasına səbəb olan silahlı qruplaşmanın yaratdığı "Sasnatsər" partiyasıdır.

"Danişır Moskva" ("Qovorit Moskva") radiostansiyasının baş redaktoru, tanınmış jurnalist Sergey Dorenko Nikol Paşinyanla bağlı təqnid fikirlər səsləndirib. O bildirib ki, Paşinyan siyaset sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətə də mövqeyini müəyyən edə bilmir.

Rusiyalı jurnalçı hesab edir ki, Paşinyanın, xüsusilə, seçki ərefəsində atıldığı addımlar, verdiyi bəyanatlar anlaşılmazdır və heç bir məntiqə sızmır: "Ermenilər əksər xalqlar kimi, mühafizəkar dəyərləri bölüşdükələr halda, Paşinyan İrəvanda keçirilən cinsi azlıqların forumuna dəstək nümayiş etdirir. Bu, heç cür başadışulən deyil. Hesab edirəm ki, bununla, Paşinyan siyasetçi üçün özünəqəsdən sayıla bileyək gedisi imza atıb. Paşinyan ar-tıq başa düşməlidir ki, normal siyasetçi bir mövqəde olmalı, öz nüfuzuna xələl getirməlidir. Hərçənd ki, o, siyaset adımı olmadığını artıq sübut edib".

Ermənistən Rusiyadakı səfirləri S.Dorenkonun bu fikirlərini erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Səfirlilik, həmçinin, jurnalıstin Paşinyanı cinsi azlıqların İrəvanda keçirilən forumuna müsbət yanaşmaqdə ittiham etməsini də "erməni liderin imicinə vurulan ciddi zərbə" kimi qiymətləndirib.

"Eurasianet.org" isə Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında yaranan gərginlikdən yazıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində Yuri Xacaturovun baş katiblikdən uzaqlaşdırılmasından sonra Paşinyan öz namizədini bu posta getirməyə çalışsa da, Belarus və Qazaxıstan prezidentləri buna imkan verməyiblər. A.Lukaşenko və Nursultan Nazarbayev əlifba ardıcılığı ilə Belarusun nümayəndəsinin baş katibliyə getirilməsi teklifi ilə çıxış ediblər. Bu da növbəti qarşidurmanın əsasını qoyub.

"Lukaşenko "küçə siyaseti"ni beynəlxalq diplomatiyaya getirməyə çalışdığını görə Ermənistən təqnid etdikdən sonra rəsmi İrəvan və Minsk arasında uzun müddətdir davam edən gərginlik açıq müstəvəyə çıxıb. Nikol Paşinyan cavab olaraq bildirib ki, Ermənistən formal müttefiqləri ilə daha qətiyyətli olacaq. Lakin bu mübahisə Ermənistən həssas geosiyasi balanslaşdırma fəaliyyətini sarsıt-

Siyasi Araşdırımlar İnstitutunun baş direktoru, rusiyalı politoloq Sergey Markov mətbuatı açıqlamasında Paşinyanın Belarus prezidentinə bəyanatını şərh edərək bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə İrəvan-Minsk qarşidurması, əslində, İrəvanla Moskvanın diplomatik qarşidurmasıdır, sadəcə, Ermənistən Kremle qarşı açıq təqnid səsləndirə bilmir: "Bu gün Ermənistənla Belarus arasında KTMT çərvivəsində baş verənlər "razılıqlılaşdırılmış müharibə" və vasitəçiliklə olan müharibədir. Mənə elə gəlir ki, Ermənistənla Belarus hökumətləri arasındakı bu qarşidurma, əslində, Rusiya ilə Ermənistən hökumətləri arasındaki qarşidurmanın ifadəsidir".

Rusiyalı politoloqun sözlərinə görə, N.Paşinyan Ermənistən KTMT qarşısında öhdəliklər ilə daban-dabana zidd hərəkət edib və bu da, Rusiya tərəfinin narazılığına səbəb olub.

"Özü de Paşinyan yalan danışır. O, KTMT baş katibini həbs etdirib və bunu gizlətmək, məsuliyyətini başqalarının üstüne yuxarıq istəyib. İctimaiyyətə sızdırılan telefon danışığından açıq-əşkar görünür ki, həbs əmrini Paşinyan verib. Həmçinin, o, hökumətinin ancaq qrant yeyənlərdən, yeni uzun illərdə Amerikanın qrant alanlardan teşkil edib. Əslində, onun özündə ABŞ-in adımı olmasına, KTMT-ni dağıtmış siyasetini yeritməsinə dair ciddi şübhələr var", - deyə baş direktor bildirib. S.Markovun fikrine, Nikol Paşinyanın və onun arxasındaki ABŞ gizli xidmətlərinin mühüm məqsədi Rusiya ilə Ermənistən arasında açıq qarşidurma müstəvisi yaratmaq və bununla da, Ermənistən ictimaiyyətini Rusiyaya qarşı meyilləndirməkdir: "Mən belə başa düşürəm ki, bu hıyləni boşça çıxartmaq üçün Belarus bir növ Rusyanın sözçüsü roluunu ifa edir, yeni Rusiya hökumətinin açıq şəkilde bəzən deməyə hazır olmadığı şəyərini ifadə edir".

Politoloq bildirib ki, Belarus prezidenti A.Lukaşenko Rusiya tərəfinin diplomatik səbəblər üzündən deməyə cürət etmediklərini açıq deyə bilir.

Paşinyanın ümidi Qərbədir

Bu gün Ermənistən ayaqda qalmışına əsas dəstək verən faktor Rusiya dövlətidir. Ermənistən Rusiyadan asılılığını gücləndirən və davam etdirən başlıca amil Azərbaycan topraqlarını işğal etməsidir. Bu amil

litik Mərkəzinin bu günlərdə yaydığı hesabatda qeyd olundur ki, Ermənistən yeni rəhbəriyyi Rusiya ilə münasibətlərinin gərginleşməsinə nail ola bilib. Belə olan halda ABŞ bu gərginlikdən istifadə edərək onu Rusyanın caynağından qarpaşa nail olmalıdır: "Bu, onu göstərir ki, Ermənistən Rusiya ilə münasibətləri korlayaraq Birləşmiş Ştatlarla münasibət qurmaq istəyir. Bu prosesi rəsmi Moskva izleyir, yaxın vaxtlarda Ermənistən Rusiya tərəfindən çox ciddi təzyiqlərə məruz qalacaqı proqnozlaşdırılır".

Paşinyan onu da anlamır ki, ABŞ Ermənistəni özünün vassalına çevirmək niyyətindədir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistənə səfəri zamanı Nikol Paşinyan bildirmişdi. Lakin deyir, "sən saydıığını say, gör, Con Bolton ne münasibət bəsledi". Belə ki, Paşinyan ümid edirdi ki, yaxın vaxtlarda Ermənistən - ABŞ əlaqələri intensivləşəcək. Ancaq Ermənistənə baş vermiş əvvəlşər və bu ölkənin Moskva ilə münasibətlərinin korlanması, Azərbaycanın Rusiya ilə herbi, iqtisadi və ilk növbədə, siyasi əməkdaşlığının daha da möhkəmlənməsinə təkan verdi. Onu da qeyd edək ki, Azərbaycan Qərb üçün de celbedici tərəfdəsdir. ABŞ Əfqanistan və İran kimi bir sıra strateji məsələlərdə Azərbaycanın NATO ilə əməkdaşlığının davamında olduqca məraqlıdır.

Bu baxımdan, Vaşinqton İrəvanla da əməkdaşlıq etmək istəyir və bu dəstək əvəzində, onu özünün vassalına çevirmək niyyətindədir. Lakin bu da real faktordur ki, heç bir halda, ABŞ etibarlı müttefiq deyil. Xatırlada ki, Vaşinqton Abxaziya məsələsində Gürcüstan yardımından boyun qaçırdığı, Şərqi Avropana radar və anti-raket sistemlərinin quraşdırılmasından imtina etdiyi kimi, Rusiya ilə "yenidən yüklenme" planlarında Azərbaycanın və bölge ölkələrinin maraqlarını nəzərə almadı. Onilliklə boyunca Birləşmiş Ştatlar sözədə Qarabağ probleminin həllinə çalışıb, lakin sülhün əldə olunmasında birçə addım belə atmayıb.

Beləliklə, ABŞ hər zaman dəyişkən mövqə nümayiş etdirib. Belə olan halda, ABŞ-in məqsədi bəlliidir - son 2-3 il ərzində Ermənistənda Qərb meyillərini gücləndirmək və bununla da, onu Rusyanın təsir dairəsində çıxarmaq isteyir.

Beləliklə, bütün bu deyilənlər, bir dəfə onu sübut edir ki, Paşinyan formalaşmış, təcrübəli siyasetçi deyil. Mehəz Paşinyanın Qərbə ümidi etməsi və anti-Rusiya siyasəti aparması onun başına bəla açacaq.

A.SƏMƏDOVA

Hüquqi-demokratik dövlət quruculuğu istiqamətində inamlı addımlayan Azərbaycan vətəndaş cəmiyyəti, hüquqi dövlət ve demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilmiş, mühüm sənədlər qəbul edilmiş, öhdəliklərə imza atılmışdır. Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Akti"nda "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"yə və hamiliqliq qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənşəyindən, dini etiqadından, sosial mənşeyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçiriləcəkini təmin olunmasını öz öhdəsinə götürmüştür.

Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəviliyi kimi ümumbehəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyaset Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdən ibaret olmuşdur. Ulu Öndər demokratik hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyaset yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərər olması üçün əsaslı zəmin yaradıb. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyaseti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlarla və uzaqgörən siyasi prespektivlərə əsaslanan xətə inkişaf etməye başlayıb. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin müəllifliyi və ümumxalq səsvermesi (referendum) yolu ilə qəbul edilen Konstitusiya ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, xalqın sosial-rifah halının yaxşılaşmasına, demokratik proseslərin sürətlənməsinə təkan oldu. Ulu Öndərimiz Heydər Əliyev həle Konstitusiya layihəsinin hazırlanması zamanı demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun və tarixi sənəd olsun. Hakimiyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır". Dahi Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq olunur. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədə proqram çərçivəsində qanunvericilik və insitutional islahatlar həyata keçirilir. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərefəsində qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyası ilə müqayiseli təhlili aparılır.

Azərbaycan vətəndaşlarının yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təmin olunur

Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyaseti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürüdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında, məhz insan və vətəndaş hüquq və azadlıqlarının təminini məsəlesi dayanır. Bununla bağlı ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu sahədə fəaliyyətin tekniləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalet mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlər görülmüşdür. Belə islahatların məntiqi davamı olaraq, dövlət başçısının 28 dekabr 2006-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fə-

liyyət Planı" təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətəcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlət və vətəndaş cəmiyyəti arasında tərəfdəşləq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Ümummilli Lider Heydər Əliyevin strategiyasına sadıq olan Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədile 2011-ci il dekabrın 27-də imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fealiyyət Proqramı"ni təsdiq etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyaset insan hüquq və azadlıqlarını təmin etmək, daha firavan və təhlükəsiz yaşamaq imkanları yaratmaqdən ibarət olmuşdur

nur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə, ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrə əldə edilmiş nailiyətləri, habelə, mövcud problemlərin həlli yollarını müəyyənəşdirməkdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həlline və zoraklığın qarşısının alınmasına yönəlmış davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu, Seçki Məcəlləsi, "Sərbəst toplaşmaq azadlığı haqqında", "Siyasi partiyalar haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birlilikler və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında", "Məlumat azadlığı haqqında", "Gender berabərliyinin təminatları haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və digər qanunlar qəbul edilmişdir. Bu akrların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədile Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusilə, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə six əməkdaşlıq etmişlər. Gösterilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan və Milli Məclis tərəfindən qəbul edilən qanunlar, eləcə də, Prezidentin imzaladığı sərəncam və fərمانlar Azərbaycanda hüquq və azadlıqların tam təmin olunduğunu göstərir. Bu günlər Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevin azadlıqlardan məhrum olmuş 634 nəfəri əfv-

etməsi barədə imzaladığı sərəncam insan azadlıqlarına verilən növbəti dəyərin nəticəsidir. Ümumilikdə isə, 1995-ci ildən bu günə qədər Azərbaycanda 64 əvvəl Sərəncamı imzalanıb. Məlumatə görə, əvvəl sərəncamları ilə, ümumilikdə, 7542 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 2017-ci ildə qəbil edilən Amnistiya aktı ilə 11 min nəfəre şamil olunub. Bütün bu nailiyətlər Prezident İlham Əliyevin bu istiqamətde düzgün və məqsədönlü siyaset aparmasının müsbət bəhrəsidir. Bir sözə, birmənalı şəkildə, onu demək olar ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarına, qanunların alılıyinə hörmət prinsipini prioritet istiqamət təşkil edir. Bunun da kökündə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyaset və bu siyasetin dönməzliyinin və davamlığının ölkə Prezidenti İlham Əliyev tərifibdən təmin etməsi dayanır.

Məhkəmə-hüquq sisteminde mühüm yeniliklər və dəyişikliklə edilib

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul edilən qanunlar, Prezident Fərman və Sərəncamları ölkəmizin hüquqi demokratik dövlət quruculuğuna sədaqətli olduğunu göstərir. Məhkəmə sisteminin mütərəqqi olmasına, təkmiləşməsinə, müstəqil fəaliyyət göstərməsinə təkan olan qanunvericilik bazasının yaradılması insan haqlarının müdafiəsinə mühüm töhfələr vermiş olur. Hakimlərin müstəqilliyi, siyasetçilərin toxunulmazlığı və şəxsi təhlükəsizliyi təmin olunur. Prokurorluğun funksiyaları və statusu yeni damokratik şəraitə uyğunlaşdırıldığı hüquqi dövlət quruculuğu və insan hüquq və azadlıqlarının yeri və rolü beynəlxalq standartlara uyğun müəyyənəşdirilib, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun qəbul edilib, "İnsan hüquq və azadlıqlarının təmin və polisin fəaliyyətini tənzim etmək məqsədilə hüquq-

mühafizə orqanları sisteminde mühüm yer tutan "Polis haqqında" Qanun qəbul edilir. Qanuna görə polis ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərir və polisin səlahiyyətləri Qanunda dəqiq müəyyən edilir. Polisin fealiyyəti üzərində nəzərət mexanizmləri təsis edilir, polis əməkdaşlarının qanunsuz hərəkətlərdən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunur". Ekspertlərin geldiyi qənaətə görə, "İnsan haqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdarlığı en önemli beynəlxalq Konvensiyalardan biri "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasıdır". "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası (Avropa İnsan Haqları Konvensiyası, 1950) Avropa Şurası üzvü olan ölkələr üçün əsas normativ-hüquqi aktlardan biridir.

Beləliklə, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirilmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyətlər əldə etmişdir. Təbii ki, bu islahatlar və bu islahatların nəticəsi olaraq, əldə olunan uğurlar bundan sonra da davam etdiriləcək. Çünkü demokratik hüquqi dövlət quruculuğu sahəsində aparılan ardıcıl islahatlar bunu özündə ehtiva edir.

Murad Adiloğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnfomasiya Vasitələrinin inkişafına Dövləti Fondu 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti keçirdiyi fərdi jurnalist yazıları

Azərbaycanda insan hüquq və azadlıqları təmin olunur



28 noyabr 2018-ci il

Müxalifətin “varlığı” və yoxluğu...

Sırr deyil ki, uzun illərdir dağıdıcı müxalifət qalmaqallarla gündəmdə qalmağa cəhdler göstərir. Fakt isə budur ki, xarici havadarları vəsi-təsi ilə müxtəlif siyasi oyunbazlıqları da radikallara heç bir siyasi üs-tünlükler vermir. Əksinə, daxili didişmələr və qarşidurmalar artır, ambisi-yalar uğrunda savaşlar daha da şiddetlənir. Əslində, bu kimi halların digər səbəbi dağıdıcı müxalifət partiyaları daxilində islahatların keçirilməməsi və partiyaların yeni təşəbbüslerə çıxış etməmələridir. Bunun da nəticəsi ola-raq, müxalif partiyalar öz elektoratını tamamilə itiriblər. Bəzilər də, artıq seki kampaniyası aparmağa gücləri çatmadığına görə, hələ aprel seçkisi ərəfəsində, bəyan edirdilər ki, güya seckiləri boykot edirlər və s...

Siyasi savadsızlıq və səbatsızlıq reallığı

Nəticədə, yene də rüsvay oldular. Onlar, bununla etiraf etdilər ki, siyasi savadsızlıq və səbatsızlıq boylarına biçilmiş reallıqdır. Çünkü seckinin taleyi ayrı-ayrı partiyalar və şəxslər deyil, xalq müyyənənşədir. Daha bir fakt budur ki, tükənməyən və uzun illərə səyəkənən AXCP-Müsavat qarşidurmazı müxalifətin parçalanmasını və zəif düşməsini şərtləndirən əsas amillerdən. Partiya-daxili savaşdan eləvə, bu iki partiya illərdir, bir-birini sıradan çıxarmaqla məşğuldur. Mövzunun köhnəlmış və çeynenmiş olmasına rəğmən, hər iki partyanın rəhbərliyi hələ də bir-birini “satqın” ittihamı ilə ateşə tutur. Hər iki təref yene də “satqınlıq”, “xəyanətkar” ittihamı səbəbindən, qarşı-qarşıya dayanıb. Qısa tarixi ekskur vasitəsilə 1998-ci il prezident seckiləri dövrünü götürək. Həmin ərəfələrdə müxalifət “SİDSUH” adlanan təşkilatda birləşmişdi. Lakin AXCP və Müsavat “vahid namizəd” məsələsində ümumi fikrə gələ bilmədi, nəticədə, qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digerine güzəşte getməyen hər iki siyasi partiya bir-birini həkimiyət işləməkdə suçlayaraq, “boykot” taktikasını seçdi. Bununla da, “SİDSUH” adlı qurumun fealiyyətənən qoydu.

“SİDSUH” - parçalanmanın əsasını qoynan “hərəkat” kimi müxalifətin rüsvayçılıq tarixinə yazılıdı. “DUH”, “MKM”, “Demkonqres”, “Azadlıq”, “Bizim Azərbaycan” və digər seki blokları, elecə də, birliklər də eyni aqibəti yaşadılar. Beləliklə, illər boyu bu düşmən və bir-biriləri-



Yaxud 1993-cü ildən indiyədək biabırçı məglubiyyətlərə uğrayan radikalların gerçek tarixi

nə patoloji nifret edən partiyaları son nəticə etibarilə guya “Milli Şura” bir araya getirib çıxardı - dağılmış “İctimai Palata”dan sonra...

Azer Həsrət: “Həmin adamların heç birinin Milli Azadlıq Hərəkatında və demokratikləşmə hərəkatında heç bir rolu olmayıb”

Burada da uzun müddət duruş getire bilməyən Müsavat AXCP-ni Rusiyaya satılmaqda ittiham edərək, oradan uzaqlaşdı. Beləliklə, məsələ tamamile aydınlaşdır. Guya zaman-zaman barışqı axtarışına çıxan hər iki partiyada təmsil olunanlar, nəticə etibarilə, daha betə düşmən tərəflərə çevrilirler. Bu isə, sonu olmayan bir yola benzəyir. Heç də təsadüfi

deyil ki, 1993-cü ildən indiyədək keçirilən bütün seckilərdə həmin qüvvələr bia-bırçı məglubiyyətlərə uğrayıblar. Artı məglubiyyətləri ilə barişan AXCP-Müsavat başbələnləri Avropadan gələn ianənin azlığını nəzərə alıb, alver taktikalarını deyişiblər. Yeni “mühacir biznesi”nə girişiblər. Bununla bağlı bir çox maraqlı fikirlər de səsləndirilib. Mesələn, hüquq müdafiəcisi Azər Həsrət mətbuata açıqlamasında deyib ki, dağıdıcı müxalifətin bu etiraz aksiyaları siyasi iddalarını təşkil etmək üçün düşünülməyib. Onlar bununla mühacir biznesini genişləndirmək isteyirlər: “Çünki etiraz aksiyalarında yəni şəkillər çəkəcəklər və arayışlar alacaqlar. Birmənəli olaraq, deyirəm ki, müxalifətin bu etiraz aksiyaları xaricdə sığınacaq almaq üçün nəzərdə tutulub. Son vaxtlar xaricdə sığınacaq alıb Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edənlər haqqında araşdırma apardım. Məlum oldu ki, həmin adamların heç birinin Milli Azadlıq Hərəkatında və demokratikləşmə hərəkatında heç bir rol ola-mayıb. Heç kim də onları şəxsən tanır. Amma onlar iddia edirlər ki, Azərbaycanda demokratikləşmə uğrunda ge-

dən mübarizələrdə iştirak etdiklərinə görə sığışdırılırlar və ona görə də, ölkədən qaçırlar. Bu kimi mitinqlər xaricdə sığınacaq almış həmin şəxslərin özlərinə yeni imkan qazanmaları üçün nəzərdə tutulub. Bunu mitinqin təşkilatçıları çox gözəl bilir. Onlar arayışları da pul ilə sa-tırlar. Buna görə də, bizneslərinin inkişaf etdirmək isteyirlər”. Beləliklə, “müxalifətin” dırnaqarası “varlığı” olsa da, onun nə siyasi, nə sosial, nə də başqa məzmurlarda dövlətə, xalqa heç bir səmərəsi olmayıb, yoxdur və olmayacaq da. Hətta xarici havadarları belə, onlardan istədikləri qədər yararlanıa bilmirlər. Çünkü belə dırnaqarası siyasi təşkilatlar həm de xalqdan təcrid olunmuşlardır. Xalq isə hakimiyyətin və dövlətin yanındadır. Məhz bu fakt radikalların siyasi ölüm prosesini sürətləndirir.

Rövşən NURƏDDİNOĞLU

AzerTelecom şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından (Fin Tech) danışır



rın tətbiqi, müştərilərə göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşması dayanıqli inkişafın təmin edilmesində mühüm rol oynaya bilər.

Tədbirdə çıxış edən digər məruzəçi-lər də öz növbələrində Azərbaycanda rəqəmsallaşma və mikromaliyyələşmə mövzularında danışıblar. Çıxışlarda maliyyə xidmətlərinə çıxışı olmayan əhalı qrupuna xidmət etmək üçün yeni imkanlar, maliyyə institutlarının mobil şəbəkə operatorları ilə əlaqələndirilməsi, rəsmi

maliyyə institutlarının bütün məhsul və xidmətlərini mobil pul agentlikləri vasitəsilə təklif etmək imkanları kimi mövzulara toxunulub, faydalı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 22-23 noyabr tarixlərində keçirilmiş konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyanının təşkilatçılığı ilə baş tutub.

AzerTelecom Azərbaycanın dina-mik şəkildə inkişaf edən telekommu-nikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekomunikasiya şəbə-kələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefonuya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərində ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

“Şəxsiyyətləri” bəlli olan erməni xisətlilər

Müxalifət düşərgənin siyasetbazları...

3 ilə axındır ki, “müxalifətiyəm”, “siyasetçiyəm” deyənlər cəmləşdikləri dü-şərgədə o qədər satib-satılıblar ki, ci-nayətləri də bir-birinə bənzəyir. Yəni, vətənə, dövlətə, xalqına qarşı edilən cinayətlər.

Ermənilərə daha böyük sevgiləri olan bu cinayəkarların “şəxsiyyətləri” də bəllidir: erməni xisətlilər Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Gültəkin Hacıbəyli, İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Leyla və Arif Yunuslar, Xədicə İsmayı... Satqınların müdafiəsinə qalxan Orduxan Teymurxan, Elşad Abdullayev, Vüdat İsgəndərli, Tural Sadıqli, Məhəmməd Mirzəli, Rafael Piriyev və bu kimi siyaset para-zitlərinin Azərbaycana qarşı sosial şəbəkələrdə böhtan dolu çıxışlar etməsi tapşırığına əməl edənlər ermənilərin əsl simalarıdır. Avropa ölkələrinə sığınan söyüş və təhqiri, təriyəsiz ifadələri “siyasi fealiyyət növü” sayan bu satqın parazitlər heç vaxt heç nəyə nail ola bilməyəcəklər və ola da bilməzlər. Çünkü onlar hadisələrin məcrasında idarə olunan manqurtlardır. Idarə olunan isə, əsla, idarə edənin məramılarından və niyyətlərindən xəbərdar olmur.

Özgənin yalı ilə bəslənənlər...

Maraqlısı odur ki, xaricdə məskunlaşan bu satqınlar özgənin yalı ilə bəslənilməyə adət edilər. Ancaq üzəndənraqular unudurlar ki, tutduqları düzgün yol deyil. Nə “müxalifətlik”, nə də “siyasetçilik” bele olmur. Mənəvi-psixoloji burulğanlar girdəbəndə cirpinan belələri, nədənsə, hər şeydən əvvəl, vətəndaşlıq borclarını “yaddan çıxarırlar”. Bu marginallar unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan üfunetli ofislərinin məmər döşəmələri üstündə gəzib, tulapayı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin, həm də düşmənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanır. Ele götürək erməni lobbisinin antimilli maşası olan Qənimət Zahidov. Bu parazitin də xəmiri satqınlıqla yoğrulub. Erməni lobbisinin çirkli pulları, antimilli ünsürlərin “lideri” Əli Kərimlinin diriçorlu ilə “feallaşan” Qənimət Zahidov da “Meydan” TV-nin icraçı direktoru Emin Milli, onların etrafındakı fərari tör-töküntülərlə birləşərək, bu günlərdə AXCP sədri Ə.Kərimlinin müdafiəsinə qalxıblar.

Başqa misal. Kinorejissor Rüstəm İbrahimbəyov və bu sevgiye züy tutan yazıçı Əkrəm Naibov. Erməni maraqlarının ifadəcisi olan R.İbrahimbəyov xəyanətkar Ə.Naibovu müdafiə edərkən də təccüb edilmədi. Çünkü hər ikisinin xəyanətləri bənzədir. Onun erməniçiliyi o qədər güclüdür ki, hətta əsərlərində belə qəhrəmanları erməniləşdirir. Belə ki, R.İbrahimbəyovun bir kinorejissor kimi fealiyyətinin “pərdəərəxası oyunları” üzə çıxdıqca, onun ermənilərə sevgisi də özünü gizlədə bilmədi. Bu isə, təbii ki, torpağında boy atlığı, şan-şöhrətə çatlığı vətənə xəyanətdən savayı bir şey deyil!

Növbəti misal. “Milli Şura”nın “primadonna” Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Xədicə İsmayı, Leyla Yunuslar və digərləri ilə bağlıdır.

Nənəkor, şəxsiyyətsiz və kimliyi belli olmayan G.Hacıbəyli demokratiya libasına bürünən, xalqa demokratik prinsiplərdən dərs keçən, yeri geldi-gelmədi, iqtidarı təqib edənlərin əsl mahiyətini və gerçək simasını bir daha ortaya qoyur. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan eqidəsini 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz əvərən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Bu, o nankordur ki, parlament çıxışlarında da əhalinin problemlərini dile getirməyə vaxtı olmurdu.

Göründüyü kimi, “şəxsiyyətləri” bəlli olan erməni xisətlilərində abır-həya qalmayıb. Abırsızdan isə başqa nəyi gözlemek olar axı - Vətənə, millətə, xalqa sədəqətimi? İçindən çörək yediyi çörəkqabına sahib çıxmışımı? Nə edirsən et, xalq kimin kmi olduğunu yaxşı bilir. Necə deyərlər, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”.

Rəfiqə HÜSEYNOVA

İnsan hüquq və azadlıqların universal kateqoriya kimi

Inşan öz hüquq və azadlıqlarına görə, heç bir ali sakral və ya dünyəvi hakimiyətə borclu deyil. O, bunun üçün heç bir gözəgərənməz qüvvə, yaxud hər hansı dövlət hakimiyyəti qarşısında özünü əbədi borclu hesab etməməlidir. İnsan öz hüquq və azadlıqları müqabilində heç nəyə və heç kimə dərin təşəkkürünü bildirməməlidir. Hüquq və azadlıqlar insana, artıq onun sayesində verilmişdir ki, o, insandır və bütün bunlar onun təbiətdən əldə etdikləridir.

Leyla İsgəndərova yazır: "Məlumdur ki, insanın təbii hüquqlarının hər hansı səviyyədə yazıya köçürülməsinə və ya hüquqi qaydada rəsmiləşdirilməsinə ehtiyacı yoxdur. İnsanın təbii hüquqları obyektiv olaraq mövcudurlar və onlar bu hüquqların daşıyıcısı olan her bir konkret insandan asılı deyildir. Özü üçün adı qaydaları, qarşılıqlı münasibət normalarını, əxlaq normalarını, icazələri, qadağanları, vəzifələri və öhdəlikləri seçmiş yazılı hüquq pozitiv hüquq adlandırılır. Burada qeyd edilən "pozitiv hüquq" terminini müasir yurisprudensianın məktəblərindən biri olan pozitivist məktəblə eyniləşdirmək olmaz. Bu məktəbin hazırlıda, demək olar ki, bütün dövlətlərində qüvvədə olan pozitiv hüquqla birbəsə hec bir aləgesi yoxdur.

Buraya qədərki tehlillərimizin başlıca məqsədi ondan ibarətdir ki, insan hüquqlarının həqiqi xarakterinə aydınlaşdırılsın. Ona görə də, belə bir xarakterik cəhəti qeyd etməyi zəruri sayıraq ki, insan hüquq və azadlıqları universal xarakter daşıyır. Bu hüquq və azadlıqlar universal olduqları qədər də ümumidirlər. İnsan hüquq və azadlıqlarının universallığı, habelə, ümumiyyəti özünəməxsus bəzi ölçülərə malikdir.

Birincisi, bütün insanlar heç bir ir-qi ayı-seçkililik olmadan esas hüquq ve azadılıqlara malikdirlər. Dünyanın demokratik dövlətlərinin milli qanun-vericiliyi və beynəlxalq standartlar insanın, vətəndaşın cinsindən, irqindən, milliyyətdən, dilindən, mənşeyindən, emlak və vezifə veziyyyətdən, yaşayış yerindən, dinə münasibətdən, etiqadından, ictimai birliklərə mənsubiyətdən və digər hallardan asılı olmayaraq, hüquq və azadılıqlarının bərabərliyinə təminat verir.

Demeli, insan hüquq ve azadlıqları hér hansı ayrı-seçkiliyi, yaxud məhdudiyyəti tanımır. Ona görə də, insannın, vətəndaşın sosial, irqi, milli, dil və ya dini mənşəbiyyət əlamətlərinə görə hüquqlarının hér hansı formada məhdudlaşdırılması qadağan olunur. Kişi-lər və qadınlar bərabər hüquq və azadlıqlara, habelə, onların bərabər surətdə realizə olunmasına malikdir-lər.

İkincisi, insanların bütün hüquq ve azadlıqları bu değerlerin məzmununun tanınması nöqtəyi-nəzərindən universal sayılırlar. Yaşamaq hüquq, vicedan azadlığı, hamının qanun qarşısında bərabərliyi, azad yerdeyişmə hüququ, vətəndaşlıq hüququ, serbest etiqad və s. bu kimi hamiliqliq təminmiş insan hüquqları milli və ərazi spesifikasiyindən, müxtəlif tarixi, medəni və dini-ictimai quruluşdan, siyasi rejimdən, dövlət quruluşunun formalarından və idarəcilik formasından, insanların mənsub olduğu ölkənin beynəlxalq statüsündən asılı olmayaraq, bütün insanların ümumi hüquq və azadlıqlarıdır.

Göstərilən belə ümumilik çərcivə-

sində azadlığın hüquqdan tecrid edilmiş halda təsəvvür edilməsi çətindir. İnsan hüquqlarının özü də müyyən qanun çərçivəsində realize olunur. Belə bir nümunə var və onu, adətən, istehza ilə belə ifadə edirlər: "Yaşasın azadlıq, amma... qanun çərçivəsində". Bu "folklor" aforizmimdə belə bir fikir irəli sürülür ki, guya qanun azadlığının başlıca düşmənidir, azadlığın təzahü-rü yolunda əsas maneadır. Belə bir baxış tam fərdiyətçilik ruhundadır, daha doğrusu, qeyri-sosialdır. Nəzərə almaq lazımdır ki, insan hüquq və azadlıqlarının ümumiliyi, əslində, konkret-tarixi şərait tanımamışdır. Qanun həmişə hüququn və azadlığının müsbət varlığı olmuşdur. Lakin müxtəlif dövrlərdə cəmiyyət və dövlətlərdə qanunların məzmunu necə olmuşdur, onlara necə əməl edilmişdir, qanunları tətbiq edənlər bundan necə istifadə etmişdir - bu, məsələnin tamamilə başqa tərefidir və bilavasitə qanunu-

K.Marks özünün erken eserlerinden birlinde aydın ve obrazlı ifadelerle yazdırdı: "Hüquqi cəhdən qəbul edilmiş azadlıq dövlətdə qanun şəklində mövcuddur. Ağırıq qanunu hərəkətə qarşı cəza tədbiri olmadığı kimi, qanunlar da azadlıq qarşı cəza tədbirləri deyildir: eğer ağırıq qanunu cəzibə qanunu olaraq dünya cisimlərinin ebedi hərəkətlərini idarə edirse, mən bu qanunu pozduqda ve havada rəqs etməyə çalışıqda, o, enmə qanunu olaraq məni mehv edir. Qanunlar, əksinə, elə müsbət, aydın, ümumi normallardır ki, bunlarda azadlıq simasız

malarıdır ki, buna rağmen azadlıq simasıız, nəzəri və ayrıca fərdin özbaşınalığın- dan asılı olmayaraq, yaşamaq müste- qilliyi elde edir. Qanunlar külliyyatı xal- qın azadlığının "Biblisidası" Burada bir qeyd-sərt etmək lazımdır, çünkü K.Marks deyilənləri bir növ nəzəri cə- hətəndən, "xalis halda" götürülmə ideal- laşdırılmış hadisəye aid etmişdir. Müasir qeyri-demokratik dövlətlərdə həqiq və azadlıqların bəyan edilməsi ilə onun gerçekləşdirilməsi arasında, "nəcib" prinsiplər ilə eybecər faktları arasında son dərəcə böyük uçurum əməle gəlmış və belə mənfur ənənələr yenə davam etdirilməkdədir. Məsələn, Cənubi Qafqazda meydan sulayən Er- menistanın faşist rejimi azadlığı öz mülahizəsinə görə elə konstitusiyalaş- dırılmışdır ki, ölkəni hər il yuzlərlə yerli ermeni vətəndaşları tərk edirlər. Əslin- de, yarımmüstəqil dövlət olan Erme- nistanın indiki cinayətkar rejimi özü

histanın iriliği cinayetkar teşiri özü için azadlığı Azerbaycanın işgal edilmiş Qarabağ bölgésine istediyi kimin gedib-gelmekde görür. Ermənistan prezidentinin bele nəzakətsiz ve bəy-nəlxalq davranış etikasına siğmayan hərəkətlərinə həle də göz yumulur. Görünür, Avropanın aparıcı və özünü demokratyanın beiyi adlandıran dövlət başçıları həle də II Dünya müharı-bəsinin nəticələrindən (ən əsası isə onun başlanması) səbəblərindən lazımi ibret görməmişlər. Axi, Ermənistən prezidentinin bele hərəkətlərinə beynəlxalq hüquq cəhətindən nə ad vermək olar? Əger bele bir faşist hərəketi Almaniya, İngiltərə, Fransa və başqa Avropa ölkəlerinin ərazisindən baş verseydi, onlar buna nece reaksiya verədilər? İndi, hətta bəzi dövlətlərin qanunvericiliyinin özündə de siya-setbazların təhrki ilə azadlıq müxəlfi

Sosyalizm tarihini ile azadlıq məzənnələrindən başlayıb. Həm də, əsaslıdır ki, bu bəhənelərlə boğulur, insan hüquqlarının mehdudlaşdırılmasına cəhdlər göstərilir. Artıq bəşəriyyətə sərr deyil ki, hətta ABŞ-in özündə, Avropanın inkişaf etmiş dövlətlərinde, o dövlətlərə ki, özünü insan hüquq və azadlıqları

nin müdafiəcisi qismində qələmə verir, məsələn, Almaniya, Fransa və Yunanistanda, eləcə də, digər ölkələrdə qanun şəxsiyyətin başqalarının ideal-larından və zorakılığından müəyyən dərcədə qoruyaraq, onu əsərət və zorakılıq qarşısında acizləşdirir və müdafiəsiz qoyur. Hələ XIX əsrə bur-jua konstitusiyalarının riyakarlığını və sinfi təbiətini ifşa edərək K. Marks açıqcasına yazırı ki, "konstitusiyaların hər bir paraqrafi özündə öz eksesliyini, öz yuxarı və aşağı palatasını ümumi şəkildə azadlığı, qeyd-şərtli halda isə azadlılığın leşyini bəyan edir.


L.İsgəndərovənin fikrincə, hazırda qanun əsasında vətəndaş hüquq və azadlıqlarının verilməsi miliyyə oli-qarxiyasına öz sinfi məqsədlərini həyata keçirmekdə mane olur. Hüquq "sirenalarının" "demokratiya", "qanunculuq" haqqındaki şirin laylaları indik Avropanın siyasi həyatında sui-qəsdcilik, zorakılıq, azadlığın kobudcasına tapdalanması getdikcə bərqərar olur. Son dövrde Avropanın Almaniya, İtalya, Fransa və s. kimi dövlətlərinin miqrantlara qarşı münasibəti bunurəyani təsdiqidir. Bütün bu görüntülərlə əlaqədar XX əsrin ortalarında Avropana da bərqərar olmuş faşist rejiminiñ mənzəresi üzərine qayıtməq məcburiyyətində qalırıq. Çünkü indiki siyasi vəziyyət o zamanki mənzərinin təkərərina bənzəyir. Deməli, Avropanın bəzən başbilənləri yənə müharibə arzusundadır, eks təqdirde, öz ölkələrinde faşist təşkilatlarının, (xüsusən də, Almaniyada) yaradılmasına yol verməzdilər.

Faşist diktaturalarının (bu diktaturlardan biri XX esrin 30-ci illerinde İtalyada, ele o vaxtlarda da Almaniyada bərqrər olmuşdu) tecrübesi inandırıcı şəkildə sübut edir ki, inhısarçıları ilk fürsət düşən kimi qanunçuluq və hüquq qaydası örtüyünü kənarə tuttayırlar. K.Dmitrov faşizmin bu cəhətinin vaxtı ilə parlaq surətdə belə açıb göstərmışdı: "Faşizm ilə hüquq sistemi - bu, bir araya siğmayan iki müxtəlilişeydir. Faşizm her cür hüquq qaydasını inkar edir. Faşizm, eślində, iri kapitalın muzdlu quludur. Muzdlu quldur dəstələrinin özbaşinalığıdır... Faşizm hökmranlıq edən əsul-idarəsidir". Faşizmin bu tərifi II Dünya müharibəsində özünü tamamile təsdiq etdi. Təəccüb doğurmayan bir cəhət də ondan ibarətdir ki, həmin definisiya zərərə qədər də köhnəlməmişdir və bu gün de son dərəcə veni və aktual səsləndir.

Təkçə biz deyil, bunu görən və bilən, lakin özünü bilməzliyə və görməzliyə qoyan Avropanın bəzi saxtakar işlərə güzər dairələri Cənubi Qafqazda Ermənistanın, mehz belə faşist dövlət olduğuna yaxşı əmindiirlər və onun bələ dövlət olaraq qalmasını arzu edirlər. Ermənistan açıq və həyasiçasına beynəlxalq hüququn hamiliqlə qəbul olunmuş norma və prinsiplərini inkar edir. O, Rusyanın əsl köləsine çevrilmişdir. Ermənistan Avropanın erməni-pərəst dövlətlərinə el açaraq, dilənilər və bunu özünün xarici siyasetinin başlıca prinsipinə çevirmişdir.

Ermənistən terrorçu bir dövlət kimi, beynəlxalq terrorçuluğu hər vasitə ilə dəstəkləyir. Ermənistanda, başında cani və quldur, Xocalı soyqırımıının əsas iştirakçılarından biri S.Sarkisyanın durduğu faşistlərin hökmranlıq etdiyi üslub-idarə mövcuddur.

L.İsgəndərova daha sonra yazır: "Ermənistanda hakim faşist dəstəsinin özbaşınlığı getdikcə daha artı dərəcədə dövlət rehbərliyi metodu səviyyəsinə qaldırılır. Bu da erməni fa-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

sistlerinin bele bir uydurmasına tamamilə ziddir ki, guya Ermenistan Azərbaycan tərəfindən "iqtisadi mühäsirə" şəraitində yaşayır. Təessüf doğurarı odur ki, erməni yalanları bir çox hallarda Avropanın özünü demokratyanın, insan hüquq və azadlıqlarının müdafiəçisi, habelə, dövlətlərin eəzəzi bütönlüğünün və suverenliyinin tərəfdarı adlandıran üzdenirəq dairələrinə ayaq açıb yeriir. Ermənilərin saxta "yazılıq" görkəm almaları həmin qüvvələrin sanki ürəyini yumşaldır, son nəticədə isə, az qala Ermenistan deyil, Azərbaycan işgalçi və qeyri-demokratik dövlət qələmindən veriliir. Bu, ən az böyük haqsızlıq, beynəlxalq adətlərin və hüquq normalarının kobudcasına pozulması demekdir. Faşist dövləti olan Ermenistan heç vaxt heç kəse ümumi hüquq və azadlıqlar vermek iqtidarından olmamışdır və ola da bilməz. Cünki bu saxta dövlət özge torpaqlarının zəbt etməyi, işgal etdiyi torpaqlarının əhalisinin qanını tökməyi, mənəvi və maddi mədəniyyət abidələrini mehvətmeməyi özünün eşl peşəsinə çevirmişdir.

Beləliklə, bütün insanların hüquq
və azadlıqlarının ümumiliyi yalnız de-
mokratik dövlətlərdə lazımi səviyyədə
qoruna və təmin oluna bilər. Müasir
Azərbaycan dünyanın, məhz bein
dövlətlərindən biridir. Azərbaycan
hərb istəmeyən, lakin öz tarixi torpaq-
larını düşməndən qorumağa həmşə
hazır olan sülhsevər dövlətdir. Bundan
başqa, Azərbaycan son vaxtlar islam
həmrəyliyi bayrağı altında İslam Təş-
kilatı Dövlətləri arasında qarşılıqlı el-
qələrin inkişafı və möhkəmləndirilmə-
si istiqamətində uğurlu addımlar at-
maqla öz xarici siyasetinin məzmunu-
nu daha da zənginləşdirmisdir. Ölə-

mizin bu istiqametde apardığı siyasetin de prioritet meselelerinden biri insan hüquq ve azadlıklarının lazımi seviyyede temin edilmesi ve şəxsiyyət amilinin güclendirilməsindən ibarətdir.

Üçüncüsü, insan hüquq ve azadlıklarının ümmüdü, o cümlədən, universallığı məkan və ərazi aspektində ifadə olunur. Harada olmasından və haraya pənah aparmasından asılı olmayaraq, insan hər yerdə əsas hüquq və azadlıqlarını özündə saxlayır. Qeyd etmək lazımdır ki, bu, təbii hüquq nəzəriyyəsinin hüquqi təbietindən və məzmunundan irəli gəlir. Belə ki, həmin nəzəriyəyə görə, ərəzinin suveren müstəqil dövlətin ərazisi, yaxud insanların məskun olmadığı ada ərazi-sindən və ya hər hansı dövlətin himayəsi altında olan ərazi, suverenliyi mehdud olduğunu görə idarə edilən və ya edilməyən ərazi olub-olmamasından asılı olmayaraq, insan bu ərazilərin hər birində əsas təbii hüquq və azadlıqlarının sahibi hesab olunur”

Azadlıqlarının sanıbı hesab olunur.
Həqiqətən de, her hansı ərazi insanın əsas təbii hüquq və azadlıqları üçün mehdudiyyət mənbəyi ola bilmez, çünki təbii hüquqlar insana verilməmişdir, onlar insana anadangəlmə məxsusdur. Bu isə, o deməkdir ki, insanın, vətəndaşı olduğu ölkənin və ya vətəndaşı olmadığı dövlətin erazisinde olduğu zaman onun əsas təbii hüquq və azadlıqları olduğu kimi reallaşdırılara bilərlər. Müvafiq ərazinin təhlükəli ərazi elan edilmiş ərazi olması, yaxud işğala meruz qalmış xüsusi həbi zona olub-olmaması isə məsələnin başqa cəhətidir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Vaşinqton Universiteti hər gün bal yeməyi tövsiyə edir

Vaşinqton Universiteti hər gün bal yeməyi tövsiyə edir. Hər gün bal yeyilsə, damarlarda yapışan düyünlərin 30 faiz azalır və ateroskleroz riskinin qarşısı alınır. Siçanlar üzərində testlər göstərdi ki, bunun sırrı balın tərkibindəki şəkərdədir. Söhbət təqəlozadən gedir. AZƏRTAC xarici KIV-lərə istinadla xəber verir ki, təqəlozo immun hüceyrələrini damarları yapışan düyünlərdən təmizləməyə məcbur edən zülalı fəallasdırmaqla, infarktin və insultun qarşısını ala bilir. Nəticədə damarların divarları elastikləşir, qan dövranı bərpa olunur, təzyiq normallaşır.



Birinci dəfə deyildir ki, bal ən faydalı məhsul sayılır. O, güclü antioksidant xüsusiyyətləri sayesində orqanizmi toksinlərdən təmizləyir. Yeri gəlmışkən, bal dərinin vəziyyətini yaxşılaşdırın antibakterial xüsusiyyətlərə malikdir. Arıqlamaq istəyən adamlara bal yemək tövsiyə olunur. Balın tərkibindəki şəkər şirniyyatın tərkibindəki şəkərdən fərqlənir. Bal metabolizmi sürətləndirir. Nəticədə insan arıqlayır.

Bu xəstəliklərdən ölüm halları artacaq

Azərbaycanda insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur", -Medpress.az xəber verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSiM) Səhiyyə Siyaseti Şöbəsinin müdürü Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aparılmış tehlillərə əsasən Azərbaycanda bütün ölümlərin 87%-i qeyri-infeksiyon xəstəliklərin (QİX) payına düşür: "Ürək-damar xəstəliklərdən ölenlərin sayı 51%, xərcəng xəstəliyindən ölenlərin sayı isə 11%-dir".

Şöbə müdürü qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində Azərbaycanda QİX, həmə ürək-damar və xərcəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərcəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta geliri olan ölkələrdə baş verəcək. Azərbaycan da orta gelirli ölkələrə aid edilir".

DİN: Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb



Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılib. Daxili İşlər Nazirliyinin metbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, Baş Narkotiklər Mübarizə İdarəsi və bu qurumun Cənub Bölgesində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəller mehkum olmuş Mübariz Həziyevdən 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürürlüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sahəsi Xalis Hüseynovdan 2 kiloqram 775 qram marixuana aşkarlanaraq götürürlüb. Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnformatika ixtisası üzrə III kurs tələbəsi Maqsudova Aysel Şamil qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavinləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzətde AzəRTAC, SIA və AZADINFORM məlumatları agentliklərinin məlumatlarından istifadə olunur.

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son səhifə

28 noyabr

Ibrahimoviç ABŞ klubunda qalacaq?

"**L**os-Anceles Qelaksi" 2019/2020 mövsümü üçün heyətində saxlamaq istədiyi futbolçuların adlarını açıqlayıb. ABŞ klubunun rəsmi saytında yer alan xəbər görə, "Milan" a keçidi gündəmdə olan Zlatan Ibrahimoviç də adı siyahıya daxil edilib. Klubun bu addımı isveçli həcumçunun komandada qalacağı ehtimallarını gücləndirib. Qeyd edək ki, bir neçə gün önce 37 yaşılı forwardın "Milan" la anlaşılığı və İtaliya klubunda iylərimli müqaviləyə əsasən 2,2 milyon avro qazanacağı bildirilmişdi.



Massimiliano Allegri: "Barselona" Çempionlar Liqasının favoritidir



"**Y**ventus" futbol klubunun baş məşqçisi Massimiliano Allegri "Barselona"nın UEFA Çempionlar Liqasının qalibi olacağını deyib. AZƏRTAC xəber verir ki, mütəxəssis bunu turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində "Valensiya" ilə oyundan önce açıqlayıb. M. Allegri bildirib: "Mənim fikrimcə, "Barselona" turnirin favoritidir. İspaniya klubundan sonra daha üç güclü komanda var ki, onların daxilində "Yventus" da yer alıb. Ötən il turnirin favoritinin "Real" olduğunu demişdim. Madrid təmsilcisi turnirin qalibi oldu. Ümid edirəm ki, bu dəfə yanılıram". Qeyd edək ki, "Yventus" 4 turdan sonra "H" qrupunda 9 xalla birinci pillədə qərarlaşıb.

Usman Dembele bu qış "Barselona"dan ayrılmayacaq



"**B**arselona"nın futbolçusu Usman Dembele bu qış Kataloniya klubundan ayrılmayacaq. Bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb. Kataloniya klubunun 21 yaşlı həcumçunun "Barsa"dan ayrılmak istədiyi xəbərləri təkzib etdiyi vurgulanıb. Qeyd edək ki, Dembelənin PSJ-yə transfer oluna biliçəyi iddia olunurdu. Xatırladaq ki, U.Dembélé La Lıqada "Atletiko" ilə matçda (1:1) komandasının bərabərlik qolunu vurub. Bununla da o, özünə olan etimadı qaytardığı bildirilib.

Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

"**A**zərbaycanın ilk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahe Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əllillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə məhdudiyyətli insanlar arasında futzal üzrə "Payız turniri"ne ənənəvi dəstəyini göstərib. 22-24 noyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişən "Payızturniri"ndə eşitməqçusurlu əllillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda ("Şimşek", "Zirvə", "Ümid", "Azəri", "Bakı") öz gücünü sınayıb. Turnirin nəticəsində birinci yere "Şimşek" komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq "Azəri" və "Zirvə" komandaları layiq görülüb. Yarışın ən yaxşı oyuncusu Ülvü Ibrahimov ("Şimşek"), ən yaxşı qapıcısı Rabib Şahbazov ("Azəri") və ən mehsuldar oyuncusu Qədirli İbrahim ("Şimşek") olub. Bakcell şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əllillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir. "Payız turniri"nin əsas məqsədi eşitməməhdudiyyətli uşaqları sağlam həyat tərzinə alışdırmaq və ineqrasiya etməkdir.



Bakcell özünün genişmiyəsi "Bakcell Stars" Korporativ Sosial Məsuliyyət programı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmüş mühüm layihələri həyata keçirir.

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzətde AzəRTAC, SIA və AZADINFORM məlumatları agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500